

1. Qədim Romada əsaslı vergi islahatları kim tərəfindən aparılmışdır?

- Kaligula
- ✓ Oktavian Avgust
- Yuli Sezar
- Neron
- Ted Vespasian

2. Vergilər nəyin nəticəsində yaranmışdır?

- sənayenin təşəkkül tapması
- elmi-texniki tərəqqinin inkişafı
- kənd təsərrüfatının inkişafı
- ✓ dövlətin yaranması
- ticarətin yaranması

3. Azərbaycan Respublikasını Vergi Məcəlləsi hansı tarixdən qüvvəyə minib?

- 36161.0
 - 36526.0
 - 01.01.20003
 - 37257.0
- √ 36892.0

4. Hansı ildən Baş dövlət vergi müfəttişliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi adlandırıldı?

- 1999.0
- 2003.0
- 2002.0
- ✓ 2000.0
- 2001.0

5. II Dünya Müharibəsindən sonra SSRİ-də əsas vergi növü hansı idi?

- yol vergisi
- mədən vergisi
- əmlak vergisi
- ✓ dövriyyə vergisi
- aksizlər

6. Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeni vergi sistemini formalaşdıran vergi islahatları nə vaxt həyata keçirildi?

- 468.0
- 1417.0
- 26.05 1902
- ✓ 33036.0
- 05.02.1899

7. XIX əsrin 40-cı illərində Azərbaycanda təhkimlilərdən feodal vergisi hansı formalarda alınırıdı?

- Biyar, natural və pul formasında
- Gəlir və ərzaq formasında
- əmlak və torpaq formasında
- ərzaq və əmlak formasında
- natural formada və əmlak formasında

8. Zaqafqaziyada yalnız yerli müsəlman əhalidən hansı vergi alınırdı?

- Orduya vergisi
- İstehkam vergisi
- Yerli vergi
- ✓ Əsgəri vergi
- Müdafiə vergisi

9. Zaqafqaziyanın yerli müsəlman əhalisindən əsgəri vergi nə üçün alınır?

- Orduya cəlb olunmaq üçün
- Zaqafqaziyanın müdafiəsinin gücləndirilməsi üçün
- Zaqafqaziyada müdafiə istehkamlarının tikintisi üçün
- Yerli əhalinin maarifləndirilməsi üçün
- ✓ Hərbi xidmətdən azad olma müqabilində

10. Aranın xristian əhalisi müsəlmanların azad edildiyi hansı 2 vergini Xilafət xəzinəsinə ödəyirdi?

- Üşr
- Biyar
- Nuzl və ələf
- ✓ Cizyə və xərac
- Mauna və inam

11. Xərac və cizyədən başqa Xilafətdə hansı vergilər mövcud idi?

- Bəhrə və avariz
- Aksizlər
- Məlcəhət
- ✓ Hüms və zəkayt
- Üşr

12. Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

- ✓ 1, 2, 4
- 1, 2, 3, 4
- 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 4

13. Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
- ✓ Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

14. Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- ✓ Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
- Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

15. Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

- Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
- ✓ İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəkllə salınmasını

- Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini
- Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.
- İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini

16. Vergi strategiyası nəyi nəzərdə tutur?

- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- ✓ Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir
- Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini

17. Vergi siyasətinin əsas məqsədi nədir?

- Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir
- ✓ Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir

18. Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- ✓ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasətin səmərəsi yoxdur
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir

19. Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?

- Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- ✓ Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır

20. Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?

- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ✓ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

21. Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

- Ölkənin texniki potensialının yüksəldilməsinə
- ✓ Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
- Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına
- Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına
- Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına

22. Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?
- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
 - ✓ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
 - Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
 - Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
 - Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
23. Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?
- Sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
 - ✓ Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
 - Bazar münasibətləri şəraitində əhəlinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması
 - Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənasib şəkildə vergi dərəcələrini artırmaq və ya azaltmaq
 - Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
24. Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?
- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
 - ✓ Dövlət tərəfindən işlənilib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
 - Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu
 - Beynəlxalq təşkilatlar tərəfindən işlənilib hazırlanmış, beynəlxalq vergi sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
 - Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
25. Daxili vergi siyasəti nəyi nəzərdə tutur?
- Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
 - Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
 - Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
 - ✓ Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
 - Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həm də xarici məsələlərin həllini
26. Vergi taktikası nəyi nəzərdə tutur?
- Vergi qanunvericiliyinin dəyişdirilməsini
 - ✓ Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
 - Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
 - Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısının alınması
 - Yeni qanunların qəbul edilməsini
27. İkiqat vergitutma nədir?
- Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
 - ✓ Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
 - Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması
 - Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
 - Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
28. İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?
- Üç: fiskal, avtomatik və qeyri-avtomatik
 - ✓ İki: diskresiyon və qeyri-diskresiyon
 - Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir

- İki: fiskal və stimullaşdırıcı
- Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon

29. Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid deyildir?

- A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- ✓ Vergi inzibətçiliğinin təkmilləşdirilməsinin strateji istiqamətlərinin müəyyənəşdirilməsi
- A) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri- bərabərliyin hamarlanması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi

30. Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?

- Diskresion və qeyri-diskresion
- ✓ Vergi taktikası və vergi strategiyası
- Avtomatik və stabilləşdirici
- Aylıq və rüblük
- Gündəlik və illik

31. Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?

- İki: fiskal və stimullaşdırıcı
- ✓ Beş: fiskal, bölüşdürücü, tənzimləyici, integrasiyaedici və nəzarətedici
- Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
- Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
- Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal

32. Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?

- Regionlarda diferensiaslaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
- Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri
- İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
- ✓ Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
- Bəzi regionların vergilərdən tamamilə azad edilməsi

33. Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?

- ✓ Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti
- Minimal vergi siyasəti
- Yalnız iqtisadi inkişaf siyasəti
- Neytral vergi siyasəti
- Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti

34. Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

- Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
- Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
- Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq
- ✓ Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
- Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi

35. Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri hansıdır?

- Vergi güzəştlərinin artırılması
- Heç biri
- Vergi dərəcələrinin artırılması
- ✓ Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi
- Vergilərin sayının ilbəil artırılması

36. Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?

- Büdcənin gəlirləri ilə xərcləri arasında
- İdxal ilə ixrac arasında
- ÜDM ilə milli gəlir arasında
- Birbaşa vergilərlə dolaylı vergilər arasında
- ✓ Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında

37. Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?

- Vergi dərəcələrinin artırılması
- Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası
- Vergi növlərinin azaldılması
- ✓ Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi
- Vergi güzəştlərinin sayının artırılması

38. Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?

- Vergi taktikasına və vergi strategiyasına
- Ümumi və xüsusi vergi siyasətinə
- Qısamüddətli və uzunmüddətli vergi siyasətinə
- Diskression və qeyri-diskression vergi siyasətinə
- ✓ Daxili və xarici vergi siyasətinə

39. Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?

- Yalnız daxili vergi siyasəti
- Xüsusi vergi siyasəti
- Ümumi vergi siyasəti
- ✓ Daxili vergi siyasəti və xarici vergi siyasəti
- Yalnız xarici vergi siyasəti

40. Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

- Vergi dərəcələrinin artırılması
- Vergi növlərinin sayının azaldılması
- Vergi güzəştlərinin sayının artırılması
- ✓ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- Vergi qanunvericiliyinin uzun müddət sabit qalması

41. Vergitutma bazasının eyni şəkllə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı qaydasının tətbiq edilməsini nəzərdə tutur?

- İkili
- Heç biri
- Çoxşaxəli
- Müxtəlif
- ✓ Vahid

42. Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- 40 - 60 faiz
- ✓ 30 - 40 faiz
- 20 - 30 faiz
- 5 - 10 faiz
- 10-20 faiz

43. Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- İqtisadiyyatın tarazlaşdırılması
- ✓ İqtisadiyyatın tənzimlənməsi
- Vergi siyasətinin həyata keçirilməsi

- Bütəcənin formalaşdırılması
- Daxilolmanın artırılması

44. Vergitutmada ədalətlik prinsipinin metodoloji əsasını nə təşkil edir?

- Reqressiv vergitutma
- Vasitəli vergitutma
- Minimal vergitutma
- Güzəştli vergitutma
- ✓ Proqressiv vergitutma

45. Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?

- Ədalətlik
- Ümumilik və bərabərlik
- Səmərəlilik
- Vergi ödəyicilərinin mənafeələrinin maksimum nəzərə alınması
- ✓ Vergi sisteminin sabitliyi

46. Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?

- Milli gəlirdə vergilərin xüsusi çəkisini
- Bütçə gəlirlərində vergilərin xüsusi çəkisini
- ÜMM-də vergilərin xüsusi çəkisini
- ✓ ÜDM-də vergilərin xüsusi çəkisini
- ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini

47. Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- Sosial məqsədlər
- Beynəlxalq məqsədlər
- ✓ Texnoloji məqsədlər
- Ekoloji məqsədlər
- İqtisadi məqsədlər

48. Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- Maksimal vergi siyasəti
- Neytral vergi siyasəti
- Minimal vergi siyasəti
- Ədalətli vergi siyasəti
- ✓ Optimal vergi siyasəti

49. Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- Maliyyə sanksiyaları və inzibati cərimələr
- Yalnız vergitutma bazası
- Yalnız vergi güzəştləri
- Yalnız vergi dərəcələri
- ✓ Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri

50. Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir?

- Konkret vergi növləri və dərəcələri
- ✓ Faizlər
- Güzəştlər və maliyyə sanksiyaları
- Maliyyə sanksiyası
- Vergitutma obyektı və subyektı

51.

Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

 - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
 - ✓ sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
 - istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
 - sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər
 - kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
52.

Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir? 1. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlir; 2. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar xərclərin Vergi Məcəlləsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir; 3. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditörləri tərəfindən silinməsindən gəlir; 4. Azərbaycan Respublikasının hüduqlarından kənardakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditörləri tərəfindən silinməsindən gəlir.

 - 2, 3, 4
 - 1, 2, 4
 - 1, 2, 3, 4
 - 1, 3, 4
 - ✓ 1, 2, 3
53.

Aşağıdakılardan hansı Azərbaycan mənbəyindən gəlir sayılır?

 - Azərbaycan Respublikasında muddlu işdən gəlir
 - ✓ qeyri-rezident tərəfindən ödənilən pensiya
 - vergi ödəyicisinin borclarının onun kreditörləri tərəfindən silinməsindən gəlir
 - Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;
 - Azərbaycan Respublikasında istehsal edilmiş malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir
54.

Vergitutma məqsədləri üçün satışdankənar gəlirlər dedikdə nə nəzərdə tutulur? 1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər; 2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər; 3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr; 4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditör və deponent borc məbləğləri.

 - 1, 2, 3
 - ✓ 1, 2, 4
 - 1, 3, 4
 - hamısı
 - 2, 3, 4
55.

Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir? 1. ər-arvadlar, bacı və qardaş övladları; 2. ər-arvadların bacıları, qardaşları və valideynləri; 3. bacıların ərələrinin və qardaşların arvadlarının valideynləri; 4. valideynlərin bacılarının [qardaşlarının] övladları; 5. bacıların ərələri və qardaşların arvadları.

 - 2, 3, 4
 - ✓ 1, 2, 5
 - 1, 3, 5
 - 1, 2, 3
 - 3, 4, 5
56.

Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri; 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər; 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

 - 1, 2, 3
 - ✓ 2, 4, 5
 - 1, 3, 5
 - 1, 2, 4

- 2, 3, 4

57. Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1.daim yaşayış yeri; 2.adətən yaşadığı yer; 3.xarici dövlətin vətəndaşlığı; 4.həyatı mənfəələrinin mərkəzi.

- 1,2, 3
- ✓ 1, 2, 4
- 1, 3, 4
- heç bir halda sayıla bilməz
- 2, 3, 4

58. Aşağıdakı hansı tələblərdən birinə cavab verən istənilən şəxs Azərbaycan Respublikasının rezidenti hesab olunur? 1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; 2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan; 3. heç bir meyar nəzərə alınmadan təqvim ilində üst-üstə 182 gündən az vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; 4. Azərbaycan Respublikasının vətəndaşlığı; 5.təqvim ilində və növbəti vergi ilində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olduqda.

- 1, 3, 5
- ✓ 1, 2, 4
- 3, 4, 5
- 1, 2, 3
- 2, 3, 4

59. Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin gəlir və mənfəət əldə edilməsindək tutulması
- ✓ Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindək tutulması

60. Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

- malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
- ✓ malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
- malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] maliyyə orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti

61. Alınmış malların [işlərin, xidmətlərin] alışı qiyməti bazar qiymətlərindən neçə faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

- 20%-dən
- ✓ 30%-dən
- 35%-dən
- 25%-dən
- 15%-dən

62. Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

- maya dəyərinə rentabellik normasını əlavə etməklə
- ✓ sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla
- belə bir qayda müəyyənləşdirilməmişdir
- sonrakı satış qiymətinin üzərinə tətbiq olunmuş əlavələri gəlməklə
- tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla

63. Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

- ilin sonuna əsas vəsaitlərin dəyəri
- ✓ əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası
- ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri

64. Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

- fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ✓ hüquqi şəxsin öz təsisçilərinin [payçıların] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr
- hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

65. Aşağıdakılardan hansı maliyyə xidməti sayılır?

- ✓ inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətliyələrin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
- səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.
- müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonalara və analoji sazişlərə aid əməliyyatlar
- sığorta və təkrar sığorta əməliyyatları

66. Aşağıdakılardan hansı maliyyə xidmətlərinə aid deyildir?

- müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- ✓ inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətliyələrin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
- qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinazların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı əməliyyatlar
- investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
- səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar

67. Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur?

- yalnız maddi əmlak və pul vəsaitləri
- ✓ hər hansı maddi və qeyri-maddi əmlak
- yalnız maddi əmlak
- yalnız qeyri-maddi əmlak
- satışda və anbarda olan mallar

68. Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
- ✓ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs

69. Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?

- yalnız Azərbaycan Respublikasının vətəndaşı
- ✓ yalnız Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi şəxs
- istənilən fiziki və ya hüquqi şəxs
- Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs
- yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

70. Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
 - ✓ Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
 - yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
 - yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
 - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs
71. Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?
- yalnız fiziki şəxs
 - ✓ istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
 - yalnız qeyri-rezidentin daimi nümayəndəliyi
 - yalnız Azərbaycan Respublikasının rezidentləri
 - yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi
72. Vergitutma bazası nədir?
- vergi ödəyicisinin əmlakı
 - ✓ vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətə ifadəsi
 - vergi ödəyicisinin əmlakı və pul vəsaiti
 - Vergi ödəyicisinin mülkiyyətində olan torpaq sahəsi
 - vergi ödəyicisinin pul vəsaiti
73. Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?
- gəlir
 - ✓ xeyriyyəçilik fəaliyyəti
 - torpaq, faydalı qazıntılar
 - əmlak
 - təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
74. Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilərlər?
- yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə
 - ✓ vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
 - vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
 - Belə bir səlahiyyət nəzərdə tutulmamışdır
 - yalnız vergi dərəcələrini azaltmaq barədə
75. Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?
- Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 - Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilən vergilər nəzərdə tutulur
 - Hüquqi şəxslərin torpaq vergisi
 - ✓ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 - Hüquqi şəxslərin əmlak vergisi
76. Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər
 - ✓ Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər
 - ƏDV və yol vergisi
 - Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 - Yalnız yol vergisi

77. Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?
- Bələdiyyə vergiləri
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 - fiziki şəxslərin torpaq və əmlak vergiləri
 - Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 - Naxçıvan MR-da tətbiq olunan vergilər
78. Vergi sistemi
- Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir
 - Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
 - Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır
 - ✓ Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
 - Yalnız kiçik və orta sahibkarlığın fəaliyyətini təşviq etməlidir
79. Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?
- hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin
 - ✓ hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
 - hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
 - hər kəs vergiləri harada ödəməli olduğunu dəqiq bilsin
 - hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin
80. Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?
- satış məqsədləri üçün
 - ✓ vergitutma məqsədləri üçün
 - qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün
 - alış məqsədləri üçün
 - uçota alınma məqsədləri üçün
81. Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir etməyən amil hansıdır?
- malların mənşə ölkəsi, alındığı və ya təqdim olunduğu yer
 - ✓ malların sahibinin vətəndaşlığı
 - mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməsi
 - öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri
 - göndərilmiş malların həcmi
82. Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?
- 10 gün
 - ✓ 30 gün
 - 45 gün
 - 15 gün
 - 25 gün
83. Xeyriyyə təşkilatı nədir?
- xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
 - ✓ xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
 - məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı
 - istənilən qeyri-kommersiya təşkilatı
 - əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
84. Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

- maliyyə orqanları
- ✓ vergi orqanları
- gömrük orqanları
- servis texniki xidmət mərkəzi
- ədliyyə orqanları

85. Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- balans mənfəəti
- ✓ mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- dolayısı vergilər çıxıldıqdan sonra qalan mənfəət
- royalti çıxıldıqdan sonra qalan mənfəət
- mühasibat mənfəəti

86. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir?

- maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
- ✓ tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
- bazar qiyməti
- maya dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla müəyyən edilən qiymət
- statistik qiymət

87. Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

- 2 ildən
- ✓ 1 ildən
- 5 ildən
- 4 ildən
- 3 ildən

88. Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- vergitutma obyektinə
- ✓ vergitutma bazasına
- vergi güzəştləri məbləğinə
- bazar qiymətinə
- vergi dövrünün davam etmə müddətinə

89. Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

- fiziki şəxslərin əmlak vergisi
- ✓ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin torpaq vergisi

90. Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

- aşağı hədləri müəyyən edilir
- ✓ ən yüksək hədləri müəyyən edilir
- yüksək olmayan hədləri müəyyən edilir
- orta hədləri müəyyən edilir
- optimal hədləri müəyyən edilir

91. Hansı vergi dövlət vergilərinə aid deyildir?

- əlavə dəyər vergisi
- fiziki şəxslərin gəlir vergisi

- ✓ fiziki şəxslərin əmlak vergisi
- aksizlər
- yol vergisi

92. Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- ✓ Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

93. Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- ✓ Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi

94. Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

- mənbədən, könüllü və bildiriş üzrə
- ✓ bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
- bəyanetmə üzrə, bildiriş üzrə və könüllü
- məcburi, könüllü və bilavasitə mənbədən
- məcburi, könüllü və bəyanetmə üzrə

95. Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
- ✓ müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması
- müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası

96. Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?

- dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]
- ✓ dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
- dövlət vergiləri və muxtar respublika vergiləri
- yalnız dövlət vergiləri
- muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]

97. Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Nazirlər Kabinetinin qərarına əsasən
- ✓ Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə
- Heç bir halda dəyişdirilə bilməz
- Referendum yolu ilə
- Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən

98. Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?

- kapitalın yerinə görə müxtəlif dərəcələrlə
- ✓ eyni dərəcə ilə
- mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
- müxtəlif dərəcə ilə
- fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə

99.	Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?
	• yalnız ədalətli olmasına ✓ ümumi, bərabər və ədalətli olmasına • xüsusi, neytral və ədalətli olmasına • yalnız ümumi olmasına • yalnız bərabər olmasına
100.	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir? • Mülki Məcəllənin müddəaları ✓ Beynəlxalq müqavilələrin müddəaları • Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları • Azərbaycan Respublikasının Vergi və Mülki Prosessual Məcəlləsinin müddəaları • Vergi Məcəlləsinin müddəaları
101.	Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir? • Bələdiyyələr haqqında qanunla ✓ Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə • Azərbaycan Respublikasının Konstitusiyası ilə • Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi • Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
102.	Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir? • Azərbaycan Respublikasının Konstitusiyası ilə ✓ Vergi Məcəlləsi ilə • İnzibati Xətlər Məcəlləsi ilə • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi • Mülki Məcəllə ilə
103.	Vergi ödəyicisinin əsas [verginə ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir? • Azərbaycan Respublikasının Mülki Məcəlləsi ✓ Azərbaycan Respublikasının Konstitusiyası • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi • Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi
104.	Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək; 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq. • 1, 2, 5 ✓ 1, 2, 4 • 3, 4, 5 • 1, 3, 5 • 2, 3, 4
105.	Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir? • qanunla müəyyən edilmiş vergiləri ödəmək ✓ vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək • qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq

	• vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək • vergi orqanlarından VÖEN almaq
106.	Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən; 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat; 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 4. vergi ödənişləri üzrə borclar; 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. • 2, 4, 5 ✓ 3, 4, 5 • 1, 2, 3 • 1, 4, 5 • 2, 3, 4
107.	Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək; 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsinə tələb etmək; 3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək. • 1, 2, 3 ✓ 1, 4, 5 • 1, 3, 4 • 1, 3, 5 • 2, 4, 5
108.	Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək. • 1, 2, 3 ✓ 1, 2, 4 • 1, 3, 5 • 3, 4, 5 • 2, 4, 5
109.	Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq; 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq; 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafehlərini gözləmək və müdafiə etmək. • 1, 2, 4 ✓ 1, 3, 5 • 3, 4, 5 • 2, 4, 5 • 1, 2, 5
110.	Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək; 2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək; 4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq. • 1, 2, 5 ✓ 1, 2, 4 • 3, 4, 5 • 1, 3, 5

- 2, 3, 4
111. Aşağıdakılardan hansılar daimi nümayəndəliyi əhatə edir? 1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini; 2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini; 3. müxtəlif məsləhət xidməti üzrə yerlərini; 4. filialı və agentliyi; 5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı [yeri].
- 2, 4, 5
✓ 1, 3, 4
• 1, 2, 3
• 1, 3, 5
• 2, 3, 4
112. Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?
- ✓ sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək
- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
• artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
• xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək
• qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirlərinin qorunmasını tələb etmək
113. Vergi ödəyiciləri aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər? 1. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən nəqliyyat vasitələrinə texniki və digər xidmətlər göstərilməsi fəaliyyəti; 2. ixtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı fəaliyyəti; 3. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti; 4. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti; 5. müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti.
- 1, 2, 4
✓ 1, 3, 4
• 1, 2, 5
• 2, 3, 4
• 3, 4, 5
114. Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti; 2. avtomobil dayanacaqlarının fəaliyyəti; 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti; 4. orta məktəblərdə ticarət fəaliyyəti; 5. cildləmə xidməti fəaliyyəti.
- 1, 3, 5
✓ 1, 2, 5
• 3, 4, 5
• 1, 2, 3, 4
• 1, 2, 4
115. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. səhiyyə xidməti fəaliyyəti; 2. avtomobil dayanacaqlarının fəaliyyəti; 3. xırda topdansa satış ticarət fəaliyyəti; 4. kanalizasiya və sanitariya təmizləmə xidməti fəaliyyəti; 5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti.
- 1, 3, 5
✓ 1, 2, 4
• 1, 2, 5
• 1, 4, 5
• 3, 4, 5
116. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı; 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.
- 1, 3, 5
✓ 3, 4, 5
• 1, 2, 5

- 1, 2, 5
 - 1, 2, 4
117. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dekorativ bitkilərin və bəzək ağaclarının satışı; 2. Poçt məntəqələrinin fəaliyyəti; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Dövlət orqanlarında və Nazirliklərdə ictimai-iaşə fəaliyyəti.
- 1, 3, 5
 - ✓ 2, 3, 4
 - 1, 2, 5
 - 1, 3, 4
 - 3, 4, 5
118. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti; 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti.
- 1, 2, 4
 - ✓ 1, 3, 4
 - 1, 2, 5
 - 2, 3, 4
 - 3, 4, 5
119. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti; 2. Poçt məntəqələrinin fəaliyyəti; 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı; 4. Orta məktəblərdə ticarət fəaliyyəti; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.
- 1, 3, 5
 - ✓ 1, 2, 5
 - 3, 4, 5
 - 2, 3, 4
 - 1, 2, 4
120. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda]; 2. Qiymətli kağızların satışı; 3. Xırda topdansa satış ticarət; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti.
- 1, 3, 5
 - ✓ 1, 2, 4
 - 1, 2, 5
 - 1, 2, 3
 - 3, 4, 5
121. Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyatdan keçirlər?
- Maliyyə Nazirliyində
 - ✓ Vergilər Nazirliyində
 - Dövlət Gömrük Komitəsində
 - İqtisadiyyat və Sənaye Nazirliyində
 - Ədliyyə Nazirliyində
122. Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda
 - ✓ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda

- vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadığıda
 - Belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
 - həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
- 123.** Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?
- aid deyil
 - ✓ aiddir
 - Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir
 - yalnız ASAN xidmət mərkəzlərinin vəzifələrinə aiddir
 - Ədliyyə orqanlarının vəzifələrinə aiddir
- 124.** Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilirlərmə?
- ləğv edə bilməzlər
 - ✓ ləğv edə bilirlər
 - yalnız qismən ləğv edə bilər
 - yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər
 - qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
- 125.** “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?
- aid deyil
 - yalnız yuxarı orqanların tələbi olduğu halda
 - ancaq məhkəmənin qərarı olduğu halda
 - ✓ aiddir
 - yalnız vətəndaşın razılığı olduqda
- 126.** Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?
- vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
 - ✓ sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
 - yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
 - həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
 - həmkarlar təşkilatının vəsaitləri hesabına
- 127.** Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?
- müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
 - ✓ müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
 - yalnız müvafiq icra hakimiyyəti orqanları
 - vergi və gömrük orqanları
 - yalnız vergi orqanları
- 128.** Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?
- bu gəlirlərdən vergi tutulmur
 - ✓ Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
 - Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
 - Vergi Məcəlləsinə uyğun olaraq bildiriş üzrə vergiyə cəlb olunur
 - Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
- 129.** Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?
- 183 gündən

- ✓ 90 gündən
- 30 gündən
- 45 gün
- 60 gündən

130. Kimlər vergi agentı hesab olunur?

- vergi ödəyicisinin kommersiya sirtini bilən şəxslər
- ✓ vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
- vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
- özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
- vergi ödəyicisinin ailə üzvləri

131. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?

- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
- ✓ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
- arayışın təqdim edildiyi gündən 1 il keçdikdən sonra
- arayışın təqdim edildiyi gündən

132. Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- ✓ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
- qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

133. Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- ✓ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək

134. Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınır?

- gəlirin əldə edildiyi yer üzrə uçota alınır
- ✓ yaşadıkları yer üzrə vergi orqanlarında uçota alınır
- istənilən vergi orqanında uçota alınır
- faktiki fəaliyyət göstərdikləri yer üzrə
- uçota alınmır

135. Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- bələdiyyə ərazisindəki vergi orqanı
- ✓ bələdiyyələrin vergi xidməti orqanı
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
- icra hakimiyyəti orqanları
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı

136. Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq
- vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
- ✓ vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq

137. Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- vergi ödəyicisinin şifahi icazəsi ilə
- vergi orqanının qərarı ilə
- ✓ vergi ödəyicisinin yazılı icazəsi ilə
- bütün hallarda verilə bilər
- heç bir halda verilə bilməz

138. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

- belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
- pedaqoji
- elmi
- yaradıcılıq
- ✓ məsləhətçi

139. Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- Nazirlər Kabinetinə
- İqtisadiyyat və Sənaye Nazirliyinə
- ✓ Vergilər Nazirliyinə
- Maliyyə Nazirliyinə
- Dövlət Statistika Komitəsinə

140. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

- əmək haqqısının 10 misli miqdarında birdəfəlik müavinət ödənilir
- yalnız vəzifə maaşı
- adi qaydada pensiya hesablanır
- birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
- ✓ vəzifə maaşı ilə pensiyası arasındakı fərq

141. Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?

- ✓ dövlət büdcəsinin vəsaiti hesabına
- vergi orqanlarının işçiləri sığorta olunmurlar
- həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- vergi orqanlarında yaradılmış xüsusi fond hesabına

142. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- ✓ Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- yalnız Nazirlər Kabinetinin müvafiq Sərəncam və Qərarları
- ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
- yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- yalnız Vergi Məcəlləsi

143. İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

- Dövlət Sərhəd Xidməti
- Maliyyə Nazirliyi

- Vergilər Nazirliyi
- ✓ Dövlət Gömrük Komitəsi
- Nazirlər Kabineti

144. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

- iddia məbləğinin 5%-i məbləğində
- iddia məbləğinin 10%-i məbləğində
- iddia məbləğinin 15%-i məbləğində
- ✓ dövlət rüsumunu ödəməkdən azadırlar
- iddia məbləğinin 20%-i məbləğində

145. Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?

- qəbul edilən qərarlar yalnız fiziki şəxslər üçün məcburidir
- məcburi deyil
- yalnız məhkəmənin qərarı ilə təsdiq edildiyi halda
- ✓ məcburidir
- qəbul edilən qərarlar yalnız hüquqi şəxslər üçün məcburidir

146. Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- qeyri-rezidentin apardığı quraşdırma və ya yığma işləri
- qeyri-rezidentin apardığı tikinti və təmir işləri
- məsləhət xidməti
- ✓ qeyri-rezident müəssisənin özü üçün malların alınması
- təbii ehtiyatların kəşfiyyatı

147. Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımcı yerinə yetirməməyə görə vergi agentini hansı qaydada məsuliyyət daşıyır?

- yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- heç bir məsuliyyət daşımır
- ✓ Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
- Konstitusiyaya ilə müəyyən edilmiş qaydada

148. Hansı şəxslər vergi agentini ola bilərlər?

- yalnız hüquqi şəxslər
- yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər
- yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
- ✓ həm fiziki, həm də hüquqi şəxslər
- yalnız fiziki şəxslər

149. Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək
- qanunla müəyyən edilmiş vergiləri ödəmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- ✓ vergilərə dair normativ aktları almaq

150. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımcı təmin olunmaması nəyə səbəb olur?

- vergi ödəyiciləri arasında narazılığa
- ✓ qanunla müəyyən edilmiş məsuliyyətə
- sahibkarlıq fəaliyyətinin zəifləməsinə
- qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına

- vergi daxilolmalarının azalmasına

151. Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

- vergi ödəyicisi sənədləri təqdim etmədikdə
- vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
- vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə
- vergi orqanının istəyi olduqda
- ✓ vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

152. Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması; 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması; 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması; 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi; 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması.

- 2, 3, 4
- 3, 4, 5
- 1, 3, 5
- 1, 2, 3
- ✓ 1, 2, 4

153. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər hansı sənəd əsasında aparılır?

- Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
- vergi ödəyicisinin telefon məlumatı əsasında
- ✓ Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
- vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında

154. Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer; 2. cinsi və yaşadığı ünvan; 3. ailə vəziyyəti barədə məlumat; 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı; 5. siyasi mənsubiyyəti.

- 2, 3, 4
- ✓ 1, 2, 4
- 1, 2, 3
- 1, 3, 5
- 1, 3, 4

155. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyatdan alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə; 2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə; 3. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs fəaliyyətini müvəqqəti dayandırdıqda; 4. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs zərərə düşdükdə.

- 1.3
- ✓ 1.2
- 3.4
- 2.3
- 2.4

156. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə; 2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda; 3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda; 4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə.

- 2.3
- ✓ 1.2
- 2.4
- 1.3
- 3.4

157.	İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyatata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri; 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti; 3. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat; 5. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat.
	• 1, 2, 3 ✓ 1, 2, 4 • 2, 4, 5 • 1, 3, 5 • 3, 4, 5
158.	Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir: 1. xarici hüquqi şəxsin qeydiyyatata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış; 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri; 3. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar; 4. xarici hüquqi şəxsin qeydiyyatata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin [təmsilçisinin] şəxsiyyətini təsdiq edən sənədin surəti.
	• 1, 2, 3 ✓ 1, 2, 5 • 1, 3, 5 • 2, 4, 5 • 3, 4, 5
159.	İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtdək qərar qəbul edilir?
	• hər il may ayının 1-dək ✓ hər il may ayının 15-dək • hər il iyun ayının 30-dək • hər il yanvar ayının 1-dək • hər il iyun ayının 10-dək
160.	Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilirlər?
	• onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur ✓ Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilirlər • həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır • öz ölkələrinin qanunvericiliklərinə uyğun olaraq uçota alına bilirlər • Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar
161.	Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilirlər?
	• yerli [bələdiyyə] orqanında ✓ vergi orqanında • gömrük orqanında • xarici işlər nairliyində • maliyyə orqanında
162.	Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?
	• 15 gün • 3 gün • 5 gün ✓ 10 gün

	30 gün
163.	Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir? 5 gün müddətinə ✓ 1 gün müddətinə 15 gün müddətinə 30 gün müddətinə 10 gün müddətinə
164.	Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir? 15 gün ✓ 10 gün 5 gün - belə bir məhdudiyyət nəzərdə tutulmayıb 20 gün
165.	Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir? - yalnız elektron daşıyıcı vasitəsilə ✓ elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə - bu barədə məlumat göndərilmir - yalnız kağız daşıyıcılar vasitəsilə - istənilən qaydada
166.	Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı göndərir? 10 gün müddətinə ✓ 1 gün müddətinə 15 gün müddətinə 5 gün müddətinə 3 gün müddətinə
167.	Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur? - Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi ✓ Vergilər Nazirliyi - Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
168.	Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir? 3 gündən gec olmayaraq ✓ 2 gündən gec olmayaraq 6 gündən gec olmayaraq - dərhal 6 gündən gec olmayaraq
169.	Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir? - vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda ✓ büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda

- yalnız büdcəyə vergilər üzrə borcu olduqda
 - istənilən halda verilir
170. Bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə şəhadətnamə-dublikat hansı müddətdə verilir?
- 3 gündən gec olmayaraq
 - ✓ 2 gündən gec olmayaraq
 - 10 gündən gec olmayaraq
 - dərhal
 - 5 gündən gec olmayaraq
171. Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən hansı məlumatlardan istifadə olunur?
- mənbəyi bəlli olan istənilən məlumatdan
 - ✓ onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan
 - vergi ödəyicisinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, yaxud nizamnaməsinin [əsasnaməsinin] məlumatlarından
 - Daxili İşlər Nazirliyinin məlumat bazasındakı məlumatlardan
 - dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin dövlət qeydiyyatından keçməsi barədə verilən arayışın məlumatlarından
172. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı iqlat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
- 20 gün
 - ✓ 30 gün
 - 5 gün
 - 15 gün
 - 10 gün
173. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?
- 5 gün
 - ✓ 15 gün
 - 20 gün
 - 30 gün
 - 10 gün
174. Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin] vergi uçotu hansı normativ sənədlə müəyyən edilmiş qaydada həyata keçirilir?
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - yerli vergi orqanları tərəfindən müəyyən edilən qaydada həyata keçirilir
 - Ədliyyə və Maliyyə Nazirlikləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
 - Vergilər Nazirliyinin əmri ilə müəyyən edilmiş qaydada həyata keçirilir
175. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?
- təqdim olunmuş məlumatlar əsasında cəlb edilmiş ekspert və ya mütəxəssis tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən
 - ✓ təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən
176. Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?
- rezidenti olduğu dövlətdə uçota alınır

- ✓ ayrıca uçota alınır və onlara VÖEN verilir
 - uçota alınır, lakin onlara VÖEN verilmir
 - Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir
 - uçota alınmır
- 177.** Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?
- Mülki Məsələ ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir
 - Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir
- 178.** Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?
- Maliyyə Nazirliyi
 - ✓ Vergilər Nazirliyi
 - Nazirlər Kabineti
 - Dövlət Statistika Komitəsi
 - Ədliyyə Nazirliyi
- 179.** Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?
- 2 VÖEN verilə bilər
 - ✓ 1 VÖEN verilə bilər
 - 4 VÖEN verilə bilər
 - hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
 - məhdudiyyət qoyulmur
- 180.** Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?
- 3 manat miqdarında
 - ✓ Ödənişsiz həyata keçirilir
 - Şərti maliyyə vahidinin 8 misli miqdarında
 - ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılarkən 40 manat miqdarında
 - Şərti maliyyə vahidinin 5 misli miqdarında
- 181.** Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?
- vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
 - ✓ şəhadətnamə təqdim edir
 - heç nə təqdim etmir
 - vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir
 - vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
- 182.** Uçota alınmaq üçün ərizənin forması hansı orqan tərəfindən təsdiq olunur?
- Maliyyə Nazirliyi tərəfindən
 - ✓ Vergilər Nazirliyi tərəfindən
 - təsdiq olunmur
 - Ədliyyə Nazirliyi tərəfindən
 - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən
- 183.** Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə kim tərəfindən doldurulur?
- vergi orqanının «Vergi ödəyicilərinə xidmət şöbəsi»nin əməkdaşları tərəfindən
 - ✓ vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
 - yalnız vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən
 - özəl vergi xidməti göstərən şəxslər tərəfindən

- yalnız vergi ödəyicisi tərəfindən

184. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- fəaliyyətə başladıqdan 5 gün müddətində
- ✓ fəaliyyətə başladıqdan 30 gün müddətində
- fəaliyyətə başladıqdan 20 gün müddətində
- fəaliyyətə başladığı günədək
- fəaliyyətə başladıqdan 10 gün müddətində

185. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə:

- onlara yeni eyniləşdirmə nömrələri verilir
- ✓ əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınır
- əvvəlki VÖEN saxlanılmaqla yeni VÖEN verilir
- əvvəlki VÖEN ləğv edilməklə yeni VÖEN verilir
- VÖEN ilə yanaşı əlavə kod verilir

186. İri vergi ödəyicilərinin müəyyən edilməsinin neçə meyarı var?

- 6 forması
- ✓ 3 forması
- 2 forması
- 5 forması
- 4 forması

187. Dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə daha hansı sənədi verməlidir?

- qəbz verməlidir
- ✓ həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir
- heç nə verməli deyil
- şəhadətnamə dublikat
- protokoldan çıxarış verməlidir

188. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması; 4. xronometraj metodu ilə müşahidə aparılması; 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi.

- 2, 3, 4
- 3, 4, 5
- 1, 4, 5
- 1, 2, 3
- ✓ 1, 2, 5

189. Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı; 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi; 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi; 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcılığı; 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

- 1, 2, 4
- 2, 4, 5
- 1, 3, 5
- ✓ 1, 3, 4
- 3, 4, 5

- 190.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin hüquqları və vəzifələri; 2. müqavilə tərəflərinin vergi öhdəlikləri; 3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 5. mütəxəssis qarşısında qoyulan suallar.
- 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 3
 - 3, 4, 5
 - ✓ 1, 4, 5
- 191.** Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır? 1. izahat vermək, öz etirazlarını bəyan etmək; 2. ekspertə əlavə sualların qoyulmasını tələb etmək; 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək; 4. bu halda heç bir hüququ yoxdur; 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək.
- 3, 4, 5
 - 1, 4, 5
 - 1, 3, 5
 - 2, 3, 4
 - ✓ 1, 2, 5
- 192.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir; 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir; 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır; 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir.
- 2, 3
 - 3, 4
 - 1, 2
 - 2, 4
 - ✓ 1, 4
- 193.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin vergi öhdəlikləri; 2. müqavilə tərəflərinin hüquqları və vəzifələri; 3. ekspert qarşısında qoyulan suallar; 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər.
- 1, 3, 4
 - 1, 4, 5
 - 1, 3, 5
 - 3, 4, 5
 - ✓ 2, 3, 4
- 194.** Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?
- vergi ödəyicisinin hesabları bağlanılır
 - vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur
 - imtina protokolu tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
 - vergi ödəyicisinin hesabları bağlanılır
 - ✓ imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
- 195.** Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda; 2. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda; 3. təqdim olunan sənədlərin Mühəsibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə; 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə; 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda.
- 2, 3, 4

- 1, 3, 4
- 1, 2, 5
- 3, 4, 5
- ✓ 1, 4, 5

196.

Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə; 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması; 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi; 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə; 5. heç bir məsələyə baxılmır.

- 1, 3, 5
- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- ✓ 1, 2, 3

197.

Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə; 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənəknar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və iflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

- 2; 3; 5
- 1; 3; 4
- 1, 3, 5
- 1; 2; 3
- ✓ 2; 4; 5

198.

Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda; 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə; 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə; 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə.

- 2, 4, 5
- 1, 3, 5
- 1, 4, 5
- 1, 2, 3
- ✓ 1, 3, 4

199.

Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri; 2. vergi orqanının hüquq və vəzifələri; 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri; 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması.

- 3, 4, 5
- 2, 3, 5
- 1, 3, 4
- 1, 2, 3
- ✓ 1, 2, 4

200.

Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər?

- səyyar vergi yoxlamasının keçirilməsi zamanı aparılan inventarizasiyanın keçirilməsi müddəti uzadıldıqda
- səyyar vergi yoxlaması zamanı vergi yoxlamasını aparən vəzifəli şəxslər xəstələndikdə
- səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadıla bilməz
- yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə
- ✓ səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən tərəfindən pozulduqda

201.	Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır? - xronometraj metodu ilə müşahidə aparılması haqqında - operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında - inventarizasiyanın keçirilməsi haqqında - vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında ✓ vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında
202.	Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər? - yuxarı vergi orqanının göstərişi ilə - dəvət olunmur ✓ vergi ödəyicisinin tələbi ilə - dəvət olunmur - məhkəmənin qərarı ilə
203.	Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir? - ekspertiza zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan hallar və faktlar - yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar - yalnız ekspertin gəldiyi nəticə - yalnız ekspert tərəfindən aparılan araşdırma ✓ ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar
204.	Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir? - ödənilmir - yerli maliyyə idarəsi tərəfindən ödənilir - nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına - vergi ödəyicisi tərəfindən ödənilir ✓ vergi orqanı tərəfindən ödənilir
205.	Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir? - arayış tərtib edilir - protokol tərtib edilir - tələbnamə tərtib edilir - vergi orqanının rəhbərinin adına məruzə hazırlanır ✓ akt tərtib edilir
206.	Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvləri vergi ödəyicisi hansı müddət ərzində düzəltmək hüququ vardır? 20 gün 45 gün - düzəliş etmək hüququ yoxdur 10 gün ✓ 30 gün
207.	Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır? 15 gün 20 gün 30 gün 5 gün ✓ 10 gün

- 208.** Səyyar vergi yoxlaması zamanı müşahidəçi kimi kimlərin iştirakına yol verilmir?
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların
 - hüquq-mühafizə orqanı işçilərinin
 - ədliyyə orqanlarının əməkdaşlarının
 - maliyyə orqanlarının vəzifəli şəxslərinin
 - ✓ vergi orqanlarının vəzifəli şəxslərinin
- 209.** Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı sənəd əsasında cəlb edilir?
- məhkəmənin qərarı əsasında
 - göndəriş əsasında
 - tələbnamə əsasında
 - mütəxəssisin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında
 - ✓ müqavilə əsasında
- 210.** Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?
- yuxarı vergi orqanının
 - ədliyyə orqanının
 - məhkəmənin
 - Nazirlər Kabinetinin
 - ✓ səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının
- 211.** Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?
- akt
 - heç bir sənəd tərtib olunmur
 - arayış
 - bildiriş
 - ✓ protokol
- 212.** Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?
- ✓ zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
 - gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
 - mühasib məşğul olduğu müddətdə
 - vergi ödəyicisinin iş vaxtı
 - saat 13.00-dan saat 14.00-dək olan müddətə
- 213.** Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?
- Cinayət Məcəlləsi ilə
 - Mülki Məcəllə ilə
 - Gömrük Məcəlləsi ilə
 - ✓ Vergi Məcəlləsi ilə
 - Mülki Prosessual Məcəllə
- 214.** Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər hansı orqan tərəfindən müəyyən edilmişdir?
- Ədliyyə Nazirliyi
 - Maliyyə Nazirliyi
 - Nazirlər Kabineti
 - ✓ Vergilər Nazirliyi
 - İqtisadi İnkişaf Nazirliyi
- 215.** Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- arayışla
- bildirişlə
- ✓ vergi yoxlaması aktı ilə
- vergi yoxlaması protokolu ilə
- rəsmiləşdirilmir

216. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?

- Maliyyə nazirliyi
- Milli Məclis
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- ✓ Nazirlər Kabineti

217. Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

- məhkəmənin
- prokurorluğun
- ✓ vergi orqanının
- nazirlər kabinetinin
- maliyyə orqanının

218. Növbəti səyyar vergi yoxlaması ildə neçə dəfədən çox olmayaraq keçirilir?

- belə bir məhdudiyyət nəzərdə tutulmuşdur
- 2 dəfədən
- ✓ 1 dəfədən
- 2 ildən bir
- 3 dəfədən

219. Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

- 20 gün
- 31 gün
- ✓ 30 gün
- 15 gün
- məhdudiyyət yoxdur

220. Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

- maliyyə orqanlarının
- vergi və maliyyə orqanlarının
- ✓ vergi orqanının
- dövlət xəzinədarlıq və statistika orqanlarının
- ədliyyə orqanlarının

221. Səyyar vergi yoxlamasının neçə forması vardır?

- 1.0
- 4.0
- ✓ 2.0
- 5.0
- 3.0

222. Növbədənəvvəl səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

- 30 gün
- 15 gün

- ✓ bildirib göndərilmiş
 - 5 gün
 - 10 gün
223. Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?
- heç vaxt əsas götürülə bilməz
 - ✓ vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda
 - həmişə əsas götürülür
 - yuxarı vergi orqanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini ləğv etmədikdə
 - vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda
224. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər
 - dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər
 - dərhal maliyyə sanksiyası tətbiq edilir
 - heç bir tədbir görmək hüququ yoxdur
 - ✓ vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər
225. Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?
- sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün müddətində
 - vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində
 - vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində
 - ✓ sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində
 - sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində
226. Kameral vergi yoxlaması harada keçirilir?
- banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda
 - vergi ödəyicisinin obyektində
 - yoxlamayı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə
 - məlumat alındığı mənbədə
 - ✓ yerlərə getmədən vergi orqanında
227. Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?
- operativ vergi nəzarəti və kameral vergi yoxlaması
 - səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
 - operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidə
 - səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
 - ✓ səyyar və kameral vergi yoxlamaları
228. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında
 - ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
229. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
- ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
230. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 60 faizi
- 40 faizi
- 25 faizi
- ✓ 50 faizi
- 100 faizi
231. Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya Məcəllədə göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və ya yük daşınmasına görə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 100 manat
- 20 manat
- 50 manat
- ✓ 40 manat
- 25 manat
232. Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatması vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 20 faizi
- 60 faizi
- 100 faizi
- ✓ 50 faizi
- 40 faizi
233. Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi
- vergi ödəyicisinin xahişi olduqda
- ✓ vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə
- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
234. Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir? 1. vergi ödəyicisi və ya vergi agentləri tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi; 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.
- 1, 2, 3
- ✓ 1, 3, 4
- 2, 3, 4
- 1, 2
- 1, 2, 4
235. Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?
- vergi ödəyicisinin vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi ödəyicisinin xahişi olduqda
- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda

- ✓ vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- 236.** Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları aşağıdakı hansı məsələlərdən azad etmir? 1. yalnız hesablanmış faizlərin ödənilməsindən; 2. vergi öhdəliklərinin yerinə yetirilməsindən; 3. vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən; 4. yalnız tətbiq edilmiş maliyyə sanksiyalarından.
- 3, 4
 - 1, 3
 - 1, 4
 - 1, 2
 - ✓ 2, 3
- 237.** Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir? 1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi; 2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması; 3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti; 4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar; 5. qanun pozuntusunun qanunvericilikdə ziddiyyətli məqamların olması səbəbindən törədilməsi.
- 3, 4, 5
 - 1, 3, 5
 - 1, 2, 5
 - 2, 3, 4
 - ✓ 1, 2, 4
- 238.** Vergi ödəyicisinin və vergi agentinin hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır? 1. istənilən səhvləri; 2. vergitutma obyektinin uçotunda; 3. vergilərin ödənilməsində; 4. vergilərin hesablanması; 5. yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır.
- 1, 2, 5
 - 1, 3, 5
 - 3, 4, 5
 - ✓ 2, 3, 4
 - 1, 2, 4
- 239.** Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə
- buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyanın 2 mütəqil həcmdə vergi ödəyicisinə ödənilməlidir
 - buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
 - buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
 - ✓ buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
 - buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
- 240.** Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi; 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi; 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi; 5. vergi ödəyicisinin adı.
- 1; 2; 3
 - 1, 4, 5
 - 1; 2; 5
 - 1; 3; 4
 - ✓ 2; 3; 5
- 241.** Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. vergi ödəyicisinin adı; 2. vergi ödəyicisinin VÖEN-i; 3. vergi ödəyicisinin elektron imzası; 4. vergi ödəyicisinin fəaliyyət növü; 5. obyektin adı və yerləşdiyi ünvan.
- 1; 3; 4
 - 1; 2; 3
 - 1, 3, 5
 - 1; 4; 5
 - ✓ 1; 2; 5

242.	Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır? 1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələr]] istisna olmaqla] daxil olması; 2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələr]] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi; 3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi; 4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi; 5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması.
	• yalnız 1, 3, 4, 5 ✓ 1, 2, 3, 4, 5 • yalnız 1, 3, 5 • yalnız 1, 4, 5 • yalnız 1, 2, 4
243.	Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi orqanının əsaslandırılmış qərarında aşağıdakı hansı məlumatlar göstərilməlidir? 1. vergi ödəyicisinin yerləşdiyi ərazi; 2. operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ [məsələlər]; 3. operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] adları; 4. vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] pasport məlumatları; 5. vergi ödəyicilərinin yaşadığı ünvan.
	• 2; 4; 5 • 1; 3; 4 • 1, 5 • 3; 5 ✓ 1; 2; 3
244.	Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar; 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumatlar; 5. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin, Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi.
	• 2; 3; 4 • 1; 3; 5 • 2, 4, 5 • 1; 4; 5 ✓ 1; 2; 5
245.	Operativ vergi nəzarəti aşağıdakı hansı məsələləri əhatə edən vergi nəzarəti formasıdır? 1. "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 3. qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi; 4. valyuta sərvətlərinin ticarət, işə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalarda istifadəsinə lisenziyanın verilməsini təmin edilməsi; 5. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi.
	• 2; 3; 4 • 1; 2; 4 • 1, 4, 5 • 4; 5 ✓ 1; 2; 3; 5
246.	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması; 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması.
	• 1, 3, 5 • 1, 2, 3 • 3, 4, 5 ✓ 1, 2, 4 • 1, 4, 5
247.	Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?

- 2 ay
- 1 ay
- 9 ay
- 6 ay
- ✓ 3 ay

- 248.** Vergi ödəyicisinin vergilər üzrə borcu olmadıqda, vergi orqanları tərəfindən düzgün tutulmayan vergilərə, maliyyə sanksiyalarına, faizlərə və inzibati cərimələrin məbləğlərinə münasibətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur?
- vergi orqanının məlumatına əsasən 45 gün müddətində gələcək ödənişlərin hesabına aid edilə bilər
 - vergi ödəyicisinin müraciətinə əsasən 60 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
 - vergi ödəyicisinin müraciətinə əsasən 30 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
 - vergi orqanının qərarına əsasən 45 gün müddətində geri qaytarılmalıdır
 - ✓ vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
- 249.** Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına-icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin neçə faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir?
- 20.0
 - 40.0
 - 60.0
 - ✓ 50.0
 - 3.0
- 250.** Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz cari vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?
- ✓ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
 - bütün ötmüş müddətə, ancaq 2 ildən çox olmamaq şərti ilə
 - cari vergi ödənişlərinə faiz hesablanmır
 - bütün ötmüş müddətə
 - bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
- 251.** Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
- 1500 manat
 - 100 manat
 - 5000 manat
 - ✓ 1000 manat
 - 400 manat
- 252.** Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 50000 manat
 - 500 manat
 - 1000 manat
 - 50 manat
 - ✓ 5000 manat
- 253.** Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına il ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 400 manat
 - 800 manat

	• 100 manat • 900 manat ✓ 1200 manat
254.	Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəgd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına il ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? • 100 manat • 400 manat ✓ 800 manat • 1200 manat • 200 manat
255.	Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir? • 100 faizi • 400.0 • 20 faizi ✓ 50 faizi • 25 faizi
256.	ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir • 40.0 • 100.0 • 10.0 ✓ 50.0 • 20.0
257.	Vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində nəyi ödəməmək hüququ vardır? • inzibati cəriməni ✓ maliyyə sanksiyasını • əlavə hesablanmış vergi məbləğini • vergi borcunu • vergini
258.	Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir? • 1000 manat • 50 manat • 150 manat ✓ 400 manat • 200 manat
259.	Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? • 40 manat • 200 manat • 75 manat • 50 manat ✓ 100 manat

- 260.** Vergi hesabatını və ya hesabatın əvəzinə nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin [onun müavininin] qərarına əsasən hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
- 50 manat
 - 25 manat
 - 100 manat
 - 75 manat
 - ✓ 40 manat
- 261.** Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?
- 5 il
 - 1 il
 - 2 il
 - ✓ 3 il
 - 4 il
- 262.** Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?
- vergi orqanının müəyyən etdiyi qaydada
 - Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
 - Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
 - ✓ hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
 - pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir
- 263.** Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?
- hüquq-mühafizə orqanlarının
 - vergi ödəyicisinin
 - icra hakimiyyəti orqanlarının
 - maliyyə orqanlarının
 - ✓ vergi orqanlarının
- 264.** Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?
- faizlər və inzibati cərimələr
 - maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr
 - maliyyə sanksiyaları və inzibati cərimələr
 - yalnız maliyyə sanksiyaları və inzibati cərimələr
 - ✓ maliyyə sanksiyaları və faizlər
- 265.** Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?
- yalnız Vergi Məcəlləsi
 - ✓ İnzibati Xətalər, Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə
 - yalnız İnzibati Xətalər Məcəlləsi
 - Mülki Məcəllə
 - yalnız İnzibati Xətalər və Vergi Məcəlləsi
- 266.** Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına hansı qanunvericilik aktına uyğun olaraq baxılır?
- Vergi Məcəlləsinə
 - İnzibati Xətalər Məcəlləsinə
 - Cinayət Məcəlləsinə
 - Mülki Məcəlləyə
 - ✓ Mülki-Prosesual Məcəlləyə

267.	Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan hansı qaydada ödənilir? • bütün hallarda ödənilir • heç bir halda ödənilmir • vergi ödəyicisinin tələbi əsasında ödənilir • qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilir ✓ qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir
268.	Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir? 1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir; 2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir; 3. satışın baş tutub-tutmadığını təsdiq edir; 4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir; 5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir. • 1, 3, 4 • 1, 4, 5 • 1, 3, 5 • 2, 4, 5 ✓ 2, 3, 5
269.	Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır? 1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda; 2. özgəninkiləşdirdikdə; 3. israf etdikdə; 4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə; 5. gizlədildikdə və ya dəyişdirildikdə. • 1, 3, 4 • 1, 4, 5 • 1, 3, 5 • 2, 3, 4 ✓ 2, 3, 5
270.	Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını; 2. verginin elastikliyi; 3. verginin miqyasını; 4. vergi dərəcəsini; 5. vergi güzəştlərini. • 3, 4, 5 • 2, 3, 5 • 1, 3, 5 • 2, 3, 4 ✓ 1, 4, 5
271.	Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə; 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə; 3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə; 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə; 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə. • 1, 2, 4 • 1, 4, 5 • 1, 3, 5 • 1, 3, 4 ✓ 2, 3, 5
272.	Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə; 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 5. vergi ödəyicisinin vergi borcu olduqda. • 1, 3, 5 • 2, 3, 4 • 1, 3, 5 • 1, 2, 3 ✓ 1, 2, 4

273. Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda; 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə]; 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə; 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda; 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda.
- 3, 4, 5
 - 1, 3, 4
 - 2, 3, 5
 - ✓ 1, 2, 4
 - 1, 3, 5
274. Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır? 1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə; 2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə; 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə; 4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur; 5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda.
- 1, 4, 5
 - 3, 4, 5
 - 1, 3, 5
 - 1, 3, 4
 - ✓ 2, 3, 5
275. Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
- yuxarı vergi orqanının
 - sərbəst auditorun
 - mütəxəssislərin
 - məhkəmənin
 - ✓ vergi ödəyicisinin
276. Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
- vergi ödəyicisinin
 - sərbəst auditorun
 - mütəxəssislərin
 - məhkəmənin
 - ✓ vergi orqanının
277. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?
- 3 gün
 - 1 gün
 - 2 gün
 - 10 gün
 - ✓ 5 gün
278. Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?
- yalnız vergi ödəyicisində
 - yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
 - vergi orqanının müəyyənləşdirdiyi yerdə
 - istənilər yerdə
 - ✓ vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
279. Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?
- İqtisadi İnkişaf Nazirliyinə

- Dövlət Gömrük Komitəsinə
- Dövlət Statistika Komitəsinə
- Nazirlər Kabinetinə
- ✓ Maliyyə Nazirliyinə

280. Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər

- 6 ayadək
- 9 ayadək
- 1 ilədək
- 3 ayadək
- ✓ 1 ayadək

281. Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə
- vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə
- vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
- ✓ vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə

282. Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- ✓ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında

283. Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?

- vergi orqanı
- maliyyə orqanı
- vergi ödəyicisi
- hərracı təşkil edən şəxs
- ✓ məhkəmə icraçıları

284. Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- aldığıın pulunu nağd ödəmiş
- aldığıın pulunu köçürmə ilə ödəmiş
- ən yaxşı qiymət təklif etmiş
- ilk qiymət təklif etmiş [qədrindən asılı olmayaraq]
- ✓ ən yüksək qiymət təklif etmiş

285. Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?

- məhkəmə icraçıları
- məhkəmə nəzarətçiləri
- vergi orqanı
- istənilən hüquqi şəxs
- ✓ ixtisaslaşdırılmış təşkilat

286. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ən tez qiymət təklif etmiş alıcı
- ən az qiymət təklif etmiş alıcı
- ✓ ən yüksək qiymət təklif etmiş alıcı

- ən optimal qiymət təklif etmiş şəxs
 - bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
- 287.** Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?
- 5 gündən gec olmayaraq
 - 10 gündən gec olmayaraq
 - 15 gündən gec olmayaraq
 - 3 gündən gec olmayaraq
 - ✓ sonrakı iş günündən gec olmayaraq
- 288.** Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?
- 0,05 faiz dərəcəsi ilə
 - 0,1 faiz dərəcəsi ilə
 - 1 faiz dərəcəsi ilə
 - 0,01 faiz dərəcəsi ilə
 - ✓ faiz hesablanmır
- 289.** Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?
- 0,05 faiz dərəcəsi ilə
 - 0,1 faiz dərəcəsi ilə
 - 1 faiz dərəcəsi ilə
 - 0,01 faiz dərəcəsi ilə
 - ✓ faiz hesablanmır
- 290.** Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?
- 3 ayadək olan dövrədək hesablanmır
 - 6 ayadək olan dövrədək hesablanmır
 - 9 ayadək olan dövrədək hesablanmır
 - 0,01 faiz dərəcəsi ilə hesablanır
 - ✓ faizlər hesablanmır
- 291.** Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?
- 1 aydan 3 ayadək
 - 1 aydan 1 ilədək
 - 1 aydan 1 ilədək
 - 1 aydan 6 ayadək
 - ✓ 1 aydan 9 ayadək
- 292.** Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?
- müddət müəyyən olunmayıb
 - 15 gün
 - 5 gün
 - 10 gün
 - ✓ 30 gün
- 293.** Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?
- müddət müəyyən olunmayıb

- 3 il
- 2 il
- 1 il
- ✓ 5 il

294. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?

- müddət müəyyən olunmayıb
- 5 il
- 2 il
- 1 il
- ✓ 3 il

295. Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
- Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
- vergi orqanının müəyyən etdiyi qaydada
- Vergi ödəyicisinin xahişinə əsasən
- ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada

296. Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- verginin hesablanmasına əsas olmuş hallar
- vergi ödəyicisinin adı və ya obyektin adı
- verginin ödənilmə yeri və üsul
- ✓ verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
- şikayət etmə qaydası

297. Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilir?

- ✓ tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
- verginin ödənilmə yeri və üsul
- verginin ödənilmə müddətləri
- verginin hesablanmasına əsas olmuş hallar
- vergi ödəyicisinin adı və ya obyektin adı

298. Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- ✓ ləğvetmə komissiyası tərəfindən
- öhdəlik yerinə yetirilmir
- digər şəxslər tərəfindən
- vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
- öhdəlik bağışlanır

299. Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

- vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
- hüquqi şəxs müflis olduqda
- ✓ vergilər ödənildikdə
- vergi ödəyicisinin xahişi olduqda
- vergi ödəyicisi olan fiziki şəxs köçdükdə

300. Vergi öhdəliyi nədir?

- vergi bəyannaməsi vermək vəzifəsi
- vergitutma obyektı
- vergitutma bazasını müəyyənləşdirmək
- vergi hesablamaq vəzifəsi

✓ vergini [o cümlədən cari vergi ödəməsini] ödəmək vəzifəsi

301. Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- gəlir vergisi və mədən vergisi
- mənfəət vergisi və əlavə dəyər vergisi
- ✓ gəlir vergisi və mənfəət vergisi
- sadələşdirilmiş vergi və əmlak vergisi
- ƏDV və aksiz

302. Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

- istənilən vaxt
- dəqiqləşdirməyə icazə verilmir
- ✓ səyyar vergi yoxlamasının başladığı günədək
- növbəti hesabat verilənədək
- səyyar vergi yoxlaması başlanan zaman

303. Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına
- Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına
- ✓ Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına

304. Əlaqəli məlumat əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- mənbəyi məlum olmayan məlumatlar daxil olduqda
- əlaqəli məlumat əsasən hesablanmış vergilər yenidən hesablanmır
- vergi orqanının məqbul hesab etdiyi hallarda
- vergi ödəyicisinin xahişi olduqda
- ✓ əlaqəli məlumat əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə

305. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

- kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
- statistika orqanlarının məlumatları əsasında
- əldə edilən istənilən məlumat əsasında
- maliyyə orqanlarının məlumatları əsasında
- ✓ analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında

306. Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

- bildiriş
- üzvləşmə aktı
- xəbərdarlıq
- ✓ məlumat
- heç nə göndərmir

307. Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?

- ✓ dərhal
- 10 gün
- 2 gün
- 5 gün
- 3 gün

- 308.** Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?
- 10 gün müddətində
 - 5 gün müddətində
 - 30 gün müddətində
 - ✓ sərəncam daxil olan gün
 - 90 gün müddətində
- 309.** Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?
- yalnız valyuta hesabına
 - yalnız hesablaşma hesabına
 - yalnız milli valyutada olan hesablarına
 - yalnız digər hesablarına
 - ✓ milli və ya xarici valyutada cari və ya digər hesablarında
- 310.** Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?
- 60 gün ərzində
 - 30 gün ərzində
 - 15 gün ərzində
 - 90 gün ərzində
 - ✓ sərəncam qaytarılmır
- 311.** Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?
- dərhal
 - 3 gün müddətində
 - ✓ 5 gün müddətində
 - məhdudiyyət qoyulmur
 - 2 gün müddətində
- 312.** Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] mənfəət vergisi tutulurmu?
- ✓ Vergi tutulmur
 - Ödəmə mənbəyində 14 faiz
 - 25 faiz dərəcəsi ilə vergi tutulur
 - Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
 - Xərclər çıxılmadan vergi tutulur
- 313.** Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?
- Xərclər çıxıldıqdan sonra
 - Müstəsna hallarda
 - Ödəmə mənbəyində 14 faiz
 - Ödəmə mənbəyində
 - ✓ Vergi tutulmur
- 314.** Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa digər gəlirləri hansı dərəcə ilə mənfəət vergisinə cəlb olunur?
- 15 faiz
 - 10 faiz
 - 14 faiz
 - 22 faiz
 - ✓ vergi tutulmur
- 315.** Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.25
- 0.18
- 0.22
- 0.3
- ✓ 0.2

316. Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət [gəlir] vergisinə necə cəlb olunur?

- Vergiyə cəlb edilmir
- Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
- Ödəmə mənbəyində 12 faiz dərəcə ilə vergiyə cəlb olunur
- Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
- ✓ Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur

317. Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?

- ümumi dövriyyəsi
- yalnız aldığı dividend və faizlərin məbləği
- gəlir və xərcləri
- ümumi gəliri
- ✓ mənfəəti

318. Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir?

- Yalnız rezident müəssisələr
- Rezident və qeyri–rezident müəssisələr, fiziki şəxslər
- Rezident müəssisələr və fiziki şəxslər
- Yalnız rezident müəssisələr
- ✓ Rezident və qeyri-rezident müəssisələr

319. Aşağıdakı hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 2. I və II qrup müharibə əlilləri; 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa]; 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəli.

- 2, 3, 4
- 2, 4, 5
- 2, 3, 5
- 1, 3, 5
- ✓ 1, 4, 5

320. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı maddəli işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- gəlirin 50 faizi vergiyə cəlb olunur
- gəlirin tam məbləği vergiyə cəlb olunur
- 200 manatdan çox olan hissəsindən
- vergi tutulmur
- ✓ 400 manatdan çox olan hissəsindən vergi tutulur

321. Müharibə veteranı adı almış şəxslərin hər hansı maddəli işdən əldə etdikləri aylıq gəlirin hansı məbləğindən vergi tutulur?

- gəlirin 50 faizindən
- bütün məbləğdən vergi tutulmur
- 200 manatdan çox olan hissəsindən
- şərti maliyyə vahidinin 300 mislindən çox olan hissəsindən
- ✓ 400 manatdan çox olan hissəsindən

322. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?
- vergi tutulmur
 - 200 manatdan çox olan hissəsindən
 - 1000 manatdan çox olan hissəsindən
 - gəlirin 50 faizindən vergi tutulur
 - ✓ 400 manatdan çox olan hissəsindən
323. Müharibə əlillərinin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
- gəlirin 30 faizi vergiyə cəlb olunur
 - 100 manatdan çox olan hissəsindən
 - 1000 manatdan çox olan hissəsindən
 - bütün məbləğdən vergi tutulmur
 - ✓ 400 manatdan çox olan hissəsindən
324. Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?
- tam məbləğdə vergi tutulur
 - birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
 - mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - ✓ vergidən azaddır
325. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
- mükafatın 35 faizi vergiyə cəlb olunur
 - vergi tutulmur
 - mükafatların şərti maliyyə vahidinin 2000 mislindən çox olan hissəsindən vergi tutulur
 - ✓ mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
326. Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?
- əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
 - əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
 - əşya şəklində olan mükafatın 20000 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatın 50 faizi vergiyə cəlb olunur
 - ✓ əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
327. Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
- mükafatın tam məbləği vergiyə cəlb olunur
 - mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatın 50 faizi vergiyə cəlb olunur
 - ✓ mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
328. Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir? 1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılığı verilməsinə görə alınan gəlir; 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir [təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə] — əmək haqqından başqa; 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 4. əmlakın icarəyə verilməsindən gəlir; 5. faiz gəliri.
- 1, 4, 5
 - 2, 3, 4
 - 1, 3, 5
 - 1, 3, 4
 - ✓ 2, 4, 5

329. Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir; 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 4. dividend; 5. işçinin xərclərinin əvəzi ödənildiyi halda, ödənen vəsaitin məbləği.
- 2, 3, 4
 - 2, 4, 5
 - 1, 3, 5
 - 1, 4, 5
 - ✓ 1, 3, 4
330. Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?
- əmlakın icarəyə verilməsindən gəlir
 - həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
 - dividend gəliri
 - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ✓ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
331. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?
- faiz gəliri
 - heç biri
 - dividend gəliri
 - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ✓ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
332. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?
- əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
 - faiz gəliri
 - dividend gəliri
 - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ✓ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
333. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansı gəlirlərdən ibarətdir?
- yalnız qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
 - belə bir bölgü nəzərdə tutulmayıb
 - ümumi və xüsusi gəlirlərdən
 - yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
 - ✓ sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
334. İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi?
- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - vergi tutulan gəlirə aiddir
 - vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir
 - ✓ vergi tutulan gəlirə aid deyildir
335. Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənen vəsaitin məbləği; 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği; 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir; 4. işgötürən tərəfindən ödənilən sığorta haqları; 5. dividend.
- 2, 3, 4
 - 3, 4, 5

- 1, 3, 5
- 1, 2, 3
- ✓ 1, 2, 4

- 336.** İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ müddəli işlə əlaqədar alınan gəlirdir?
- bu halda müddəli işlə əlaqədar gəlir yaranmır
 - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
 - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin hasili
 - ssudanın tam məbləği
 - ✓ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
- 337.** Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. müddəli işlə əlaqədar əldə edilən gəlir; 2. faktiki ezamiyyə xərcləri; 3. müddəli işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər; 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər.
- 2, 3, 4
 - 3, 4, 5
 - 1, 3, 5
 - 1, 2, 3
 - ✓ 1, 3, 4
- 338.** Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir?
- digər ölkələrdə əldə etdiyi gəlirləri
 - yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri üzrə
 - ✓ daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə
 - daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirləri üzrə
 - bütün gəlirləri üzrə
- 339.** Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektinə nədir?
- vergi ilə üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir
 - Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - vergi ilə üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğin cəmindən ibarət olan vergiyə cəlb edilən gəlirdir
 - vergi ilə üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - ✓ vergi ilə üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- 340.** Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?
- vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
 - vergi ödəyicisinin 17 yaşlı uşağı
 - vergi ödəyicisinin gündüz təhsil alan 20 yaşı olan uşağı
 - vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
 - ✓ vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
- 341.** Müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri gəlir vergisinə hansı qaydada cəlb olunur?
- uduşların dəyəri çıxılmaqla qalan məbləğin 50 faizi vergiyə cəlb olunur
 - uduşların dəyəri çıxılmaqla qalan məbləğin 25 faizi vergiyə cəlb olunur
 - 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - tam məbləğdə vergiyə cəlb olunur

- ✓ gəlir vergisindən azaddır
342. Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır?
- 5 il
 - 1 il
 - 4 il
 - 2 il
- ✓ azad edilmir
343. Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
- minimum əmək haqqının 12 misli
 - heç bir güzəşt tətbiq olunmur
 - minimum əmək haqqının 2 misli
 - 360 manat
- ✓ ölkə üzrə yaşayış minimumunun 12 misli
344. Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
- heç bir güzəşt tətbiq olunmur
 - 30 manat
 - minimum əmək haqqının 1 misli
 - minimum əmək haqqının 12 misli
- ✓ ölkə üzrə yaşayış minimumunun 1 misli
345. Hədiyyə və maddi yardım vergi ödəyicisi olan fiziki şəxsin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən vergi tutulur?
- hədiyyə və maddi yardımın 1000 manatdan artıq olan hissəsindən
 - hədiyyə və maddi yardımın tam məbləğindən
 - hədiyyə və maddi yardımın 20000 manatdan artıq olan hissəsindən
 - hədiyyə və maddi yardımın 10000 manatdan artıq olan hissəsindən
- ✓ vergidən azaddır
346. Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilmiş maddi yardımın dəyərinin hansı hissəsi gəlir vergisindən azaddır?
- 20000 manatadək olan hissəsi
 - 10000 manatadək olan hissəsi
 - 1000 manatadək olan hissəsi
 - 5000 manatadək olan hissəsi
- ✓ 2000 manatadək olan hissəsi
347. Miraslar vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?
- 200 manatdan çox olan hissəsindən
 - şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
 - 20000 manatdan çox olan hissəsindən
 - 2000 manatdan çox olan hissəsindən
- ✓ vergidən azaddır
348. Hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?
- 2000 manatdan çox olan hissəsindən
 - 20000 manatdan çox olan hissəsindən
 - 10000 manatdan çox olan hissəsindən
 - tam məbləğindən
- ✓ 1000 manatdan çox olan hissəsindən

- 349.** Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur?
- maddi yardım məbləğinin 50 faizindən
 - şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
 - 20000 manatdan çox olan hissəsindən
 - maddi yardımın tam məbləğindən
 - ✓ 2000 manatdan çox olan hissəsindən
- 350.** Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?
- 10 faiz
 - 22 faiz
 - 25 faiz
 - 35 faiz
 - ✓ vergi tutulmur
- 351.** Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?
- 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
 - ✓ vergiyə cəlb edilmir
 - 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
 - 2000 manatdan artıq olan hissəsindən vergi tutulur
 - 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir
- 352.** Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisi hansı qaydada tutulur?
- vergi tutulmur
 - 50 faizi vergiyə cəlb olunur
 - 2000 manatdan çox olan hissəsindən
 - 55 manatdan çox olan hissəsindən
 - ✓ ümumi qaydada vergiyə cəlb olunur
- 353.** Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur?
- 25 faiz
 - 10 faiz
 - 14 faiz
 - 12 faiz
 - ✓ gəlir vergisindən azaddır
- 354.** İllik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
- 4200manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
 - 4200 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
 - 25 faiz
 - 35 faiz
 - ✓ 14 faiz
- 355.** İllik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?
- 30 faiz
 - 45 faiz
 - 35 faiz
 - 20 faiz
 - ✓ 25 faiz
- 356.** Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- 350 manat + 1000 manatdan çox olan məbləğin 25 faizi
- 350 manat + 1000 manatdan çox olan məbləğin 20 faizi
- 350 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
- 35 faiz
- ✓ 14 faiz

357. Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

- 20 faiz
- 30 faiz
- 35 faiz
- 14 faiz
- ✓ 25 faiz

358. Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- faiz gəliri
- dividend
- icarə haqqı
- royalti
- ✓ muzdlu işlə əlaqədar ödənilən əmək haqqı

359. Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir? Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?

- muzdlu işlə əlaqədar alınan gəlirə
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- digər gəlirə
- sahibkarlıq fəaliyyətindən gəlirə
- ✓ gəlirə daxil deyildir

360. İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

- sahibkarlıq fəaliyyətindən gəlirə
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- digər gəlirə
- gəlirə aid deyildir
- ✓ muzdlu işlə əlaqədar alınan gəlirə

361. Hansı gəlir muzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

- işə götürən tərəfindən verilən maddi yardım
- muzdlu işdən alınan hər hansı ödəmə və ya fayda
- işə götürən tərəfindən ödənilən sığorta haqları
- əmək haqqı
- ✓ faiz gəliri

362. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

- Azərbaycan Respublikası mənbələrindən və Respublika hüddullarından kənarda əldə edilən gəlir.
- rezidenti olduğu ölkədə əldə etdiyi gəlir
- digər ölkələrdə əldə etdiyi gəlir
- Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir
- ✓ Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir

363. Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- yalnız qeyri-rezident fiziki şəxslər

- fərdi sahibkarlar
 - fiziki və hüquqi şəxslər
 - yalnız rezident fiziki şəxslər
 - ✓ rezident və qeyri-rezident fiziki şəxslər
364. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisində aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz hansı qaydada [müddətdə]tətbiq edilir?
- 2 ildən çox olmamaq şərti ilə
 - 5 aydan çox olmamaq şərti ilə
 - 6 aydan çox olmamaq şərti ilə
 - 3 aydan çox olmamaq şərti ilə
 - ✓ 1 ildən çox olmamaq şərti ilə
365. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
 - heç bir məsuliyyət tədbiri görülmür
 - vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,01 faizi məbləğində faiz tutulur
 - vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
 - ✓ vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
366. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra hansı müddətdə cari vergi ödəmələrini [mənfəət, gəlir] aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər?
- 7 gün müddətində
 - 1 ay müddətində
 - 20 gün müddətində
 - 10 gün müddətində
 - ✓ 15 gün müddətində
367. Aşağıda göstərilən hansı şəxslər [vergi agentləri] ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar? 1. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə [işlərə] görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar; 2. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, icarə haqqı ödəyən fiziki şəxslər; 3. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; 4. dövlət sosial təminat sistemi vasitəsilə pensiyalar ödəyən şəxslər; 5. digər şəxslərə pensiya ödəyən fiziki şəxslər və ya sahibkarlar.
- 2, 3, 4
 - 3, 4, 5
 - 2, 4, 5
 - 1, 2, 3
 - ✓ 1, 3, 5
368. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilərmi?
- bəyannamə verə bilməz
 - yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
 - Maliyyə Nazirliyinin razılığı ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
 - bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli sürə bilməz
 - ✓ bəyannamə verə bilər
369. Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırdıqda hesabat dövrü hansı dövrü əhatə edir?
- vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün sonuna qədər olan dövrü
 - vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün əvvəlinə qədər olan dövrü

	• vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı ayın sonuna qədər olan dövrü • vergi ilinin əvvəlindən sonuna qədər olan dövrü ✓ vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü
370.	Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər? 1. muzzdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər; 2. rezident müəssisələr; 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri. • 3, 4, 5 • 1, 4, 5 • 1, 3, 5 • 1, 2, 3 ✓ 2, 3, 4
371.	Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi; 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması; 3. hüquqi şəxsin ləğvi; 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi; 5. ayırma yolu ilə yeni şəxs yaradılması. • 1, 4, 5 • 1, 2, 3 • 2, 3, 4 ✓ 1, 2, 5 • 1, 3, 5
372.	Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda; 2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda; 3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda; 4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda; 5. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda. • 2, 3, 5 • 1, 2, 4 • 1, 3, 5 • 1, 2, 3 ✓ 3, 4, 5
373.	Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıq olduğu halda; 2. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən az olduğu halda; 3. icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlandığı və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilmədiyi halda; 4. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulmadığı halda; 5. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda. • 2, 4, 5 • 3, 4, 5 • 1, 3, 5 • 1, 3, 4 ✓ 1, 2, 3
374.	Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstəirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır? • işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt • istənilən vaxt • ödəmə tapşırığının banka təqdim edildiyi vaxt • müqavilə ilə nəzərdə tutulduğu vaxt ✓ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt
375.	Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər; 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər; 3. dövrü vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər; 4. fərdi istehlaka çəkilən xərclər; 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər.

- 3, 4, 5
- 2, 4, 5
- 1, 3, 5
- 1, 2, 3
- ✓ 1, 2, 4

376. Hüquqi şəxslər mənfəət vergisi bəyannaməsini nə vaxt vergi orqanına təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- ✓ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

377. Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- ✓ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

378. Rezident fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini nə vaxt təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- ✓ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

379. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?

- öhdəliyin yarandığı vaxt
- vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
- ödəmənin həyata keçirildiyi vaxt
- gəlirin faktiki əldə edildiyi vaxt
- ✓ xərcin faktiki çəkildiyi vaxt

380. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürülən məbləğdən neçə faiz dərəcəsi ilə vergi tutulur?

- vergi tutulmur
- 5 faiz
- 12 faiz
- 27 faiz
- ✓ 10 faiz

381. Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyə aid olmayan gəlirindən hansı qaydada vergi tutulur?

- ilin sonunda bəyannamə təqdim edilir və ümumi qaydada vergi hesablanır
- vergi tutulmur
- ödəmə mənbəyində xərclər çıxılmaqla vergi tutulur
- gəlirdən xərclər çıxılmaqla vergi tutulur
- ✓ ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur

382. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 5 faiz

- 12 faiz
- 14 faiz
- 15 faiz
- ✓ 10 faiz

383. Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- 10 faiz
- vergi tutulmur
- 20 faiz
- 15 faiz
- ✓ 14 faiz

384. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödəniləndə ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur ?

- 20 faiz
- 14 faiz
- ✓ ödəmə mənbəyində vergi tutulmur
- 10 faiz
- ümumi qaydada vergi tutulur

385. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- vergi tutulmur
- 15 faiz
- 20 faiz
- 22 faiz
- ✓ 14 faiz

386. Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?

- 24 faiz
- 5 faiz
- 14 faiz
- 15 faiz
- ✓ 10 faiz

387. Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi neçə ilədək davam edən sonrakı dövrlərə keçirilir?

- 3 ilədək
- 1 ilədək
- 4 ilədək
- 2 ilədək
- ✓ 5 ilədək

388. Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

- 2.0
- 4.0
- 5.0
- 1.0
- ✓ 3.0

389. Ödənilmiş maliyyə sanksiyaları hansı qaydada gəlirdən çıxılır?

- tam məbləğdə gəlirdən çıxılır
- vergi tutulan mənfəətin azaldılmasına aid edilir
- 20 faiz məbləğində gəlirdən çıxılır

- 50 faiz məbləğində gəlirdən çıxılır
- ✓ gəlirdən çıxılmır

390. Aşağıdakı hansı vergilərin gəlirdən çıxılmasına yol verilmir ?

- gəlir vergisi və əmlak vergisinin
- mədən vergisi və ƏDV-nin
- yol vergisi və akcizlərin
- torpaq vergisi və mənfəət vergisinin
- ✓ gəlir vergisi və mənfəət vergisinin

391. Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- ilin sonuna qalıq dəyərinin 7 %
- ilin sonuna qalıq dəyərinin 9 %
- ilin sonuna qalıq dəyərinin 2 %
- ilin sonuna qalıq dəyərinin 3 %
- ✓ ilin sonuna qalıq dəyərinin 5 %

392. Maşınlar, avadanlıqlar üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ilin sonuna qalıq dəyərinin 6 %
- ilin sonuna qalıq dəyərinin 4 %
- ilin sonuna qalıq dəyərinin 3 %
- ilin sonuna qalıq dəyərinin 8 %
- ✓ ilin sonuna qalıq dəyərinin 5 %

393. Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- 4 faiz
- 5 faiz
- 0 faiz
- 3 faiz
- ✓ 2 faiz

394. Hesablama texnikası üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- 3 faiz
- 0 faiz
- 4 faiz
- 2 faiz
- ✓ 5 faiz

395. Qurğular üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- 4 faiz
- 3 faiz
- 5 faiz
- ✓ 2 faiz
- 0 faiz

396. Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- təmir xərcləri gəlirdən çıxılmır
- təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
- ✓ təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
- heç bir hədd qoyulmadan gəlirdən çıxılır

397.	İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	0.15 20 faiz ☒ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə 10 faiz 7 faiz
398.	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	☒ 10 faiz 20 faiz 0.15 7 faiz 25 faiz
399.	Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	20 faiz 7 faiz 0.15 - amortizasiya olunmur ☒ 25 faiz
400.	İş heyvanları üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	25 faiz ☒ 20 faiz 7 faiz 0.15 - amortizasiya olunmur
401.	Maşınlar, avadanlıq və hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	20 faiz 7 faiz 0.15 - amortizasiya olunmur ☒ 25 faiz
402.	Binalar, tikintilər və qurğular üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	0.15 10 faiz 20 faiz ☒ 7 faiz 25 faiz
403.	Heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
	0.15 0.1 0.2 ☒ həmin aktivlər amortizasiya olunmur 0.25
404.	Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir?

- 0.15
 - 0.2
 - 0.1
- ✓ həmin aktivlər amortizasiya olunmur
- 0.25
- 405.** İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?
- 10 faizədək
 - 7 faizədək
 - 15 faizədək
 - 20 faizədək
- ✓ amortizasiya olunmur
- 406.** Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?
- normadan artıq xərclərin 20 faizi çıxılır
 - normadan artıq xərclərin 50 faizi çıxılır
 - vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - gəlirdən çıxılır
- ✓ gəlirdən çıxılmır
- 407.** Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?
- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - ümumi qaydada gəlirdən çıxılır
 - yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
- ✓ gəlirdən çıxılmır
- ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
- 408.** Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?
- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - xərclərin 50 faizi gəlirdən çıxılır
 - ancaq əyləncə xərcləri çıxılır
- ✓ gəlirdən tam həcmdə çıxılır
- ancaq sosial xərclər çıxılır
- 409.** Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?
- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - xərclərin 50 faizi gəlirdən çıxılır
 - ancaq yemək xərcləri çıxılır
- ✓ gəlirdən çıxılmır
- ancaq mənzil xərcləri çıxılır
- 410.** Aşağıda göstərilən hansı məlumatlar vergi hesab-fakturasında əks etdirilir? 1. vergi ödəyicisinin və alıcının [sifarişçinin] adı və eyniləşdirmə nömrəsi; 2. vergi ödəyicisinin və alıcının hesablaşma və bankda olan digər hesablarının nömrələri; 3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; 4. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği və vergi hesab-fakturasının verilmə tarixi; 5. vergi ödəyicisinin nizamnamə fondunda olan kapitalının həcmi.
- 2, 3, 4
 - 1, 3, 5
 - 1, 4, 5
 - 1, 2, 5
- ✓ 1, 3, 4
- 411.** Vergi agentliyi ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?

	• Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində • Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən • Ödəmə verildiyi gündən sonrakı 10 gün ərzində • Ödəmənin həyata keçirildiyi gün ərzində ✓ Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
412.	ƏDV-dən azad olunan əməliyyatları göstərin: 1. milli və ya xarici valyutanın [numizmatika məqsədlərindən başqa], həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 2. kütləvi informasiya vasitələrinin reklam xidmətləri; 3. hüquqi şəxslərin əmlakının icarəyə verilməsindən alınan icarə haqqları; 4. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması; 5. dəfn və qəbiristanlığın mərasim xidmətləri. • 3, 4, 5 • 1, 3, 5 • 1, 3, 4 • 1, 2, 3 ✓ 1, 4, 5
413.	ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür? • təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri • təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri • vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmamaqla] • təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri ✓ vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
414.	ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar; 5. Azərbaycan Respublikasının hüddudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi. • 2, 3, 4 • 3, 4, 5 • 1, 3, 5 • 1, 2, 5 ✓ 1, 2, 4
415.	Əlavə dəyər vergisinin ödəyicilərini göstərin: 1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar; 3. Dövryyəindən asılı olmayaraq istənilən şəxslər ƏDV ödəyicisidir; 4. Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləridir; 5. Dövryyəindən asılı olmayaraq qeyri-rezidentlərin daimi nümayəndəlikləri ƏDV ödəyicisidir. • 2, 3, 4 • 3, 4, 5 • 1, 3, 5 • 1, 2, 5 ✓ 1, 2, 4
416.	ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır? • gömrük orqanları və onların vəzifəli şəxsləri • maliyyə orqanları və onların vəzifəli şəxsləri • vergi ödəyiciləri və onun ailə üzvləri • vergi orqanları və onların vəzifəli şəxsləri ✓ vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
417.	Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır? • Bələdiyyələr tərəfindən • Məhkəmə orqanları tərəfindən

- maliyyə orqanları tərəfindən
 - Vergi orqanları tərəfindən
 - ✓ Gömrük orqanları tərəfindən
- 418.** ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
 - ✓ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- 419.** Vergi agentı qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?
- Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
 - bəyannamə təqdim edilmir
 - Ödəmə verilən aydan sonrakı ayın 10-dən gec olmayaraq
 - Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
 - ✓ Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
- 420.** İşlər [xidmətlər] bilavasitə daşınmaz əmlakla bağlı olduqda, ƏDV məqsədləri üçün işlərin görüldüyü, yaxud xidmətlərin göstərildiyi yer hansı yer sayılır?
- işlərin və xidmətlərin alıcısının yerləşdiyi yer
 - işləri görən şəxsin qeydiyyatda olduğu yer
 - ƏDV-nin ödənilmədiyi yer
 - işləri görən və xidmətləri göstərən şəxsin fəaliyyət göstərildiyi yer
 - ✓ daşınmaz əmlakın olduğu yer
- 421.** Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?
- daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə
 - daşınmanın başa çatdırıldığı vaxt
 - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
 - ✓ daşınmanın başlandığı vaxt
 - ƏDV-nin ödənilmədiyi vaxt
- 422.** Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?
- 3 gündən tez olmayaraq
 - 15 gündən sonra
 - 10 gündən sonra
 - Mal təqdim edildikdən dərhal sonra
 - ✓ 5 gündən gec olmayaraq
- 423.** Metropolitəndə sənişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?
- 18 faiz dərəcə ilə
 - 20 faiz dərəcə ilə
 - ƏDV-yə qismən cəlb olunur
 - sıfır [0] dərəcə ilə
 - ✓ ƏDV-dən azaddır
- 424.** ƏDV tutulan əməliyyatı göstərin:
- kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
 - Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi

	• tranzit yük daşınması qaydasında malların Azərbaycan Respublikası ərazisinə buraxılması • tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımclar və onların tutulması müqabilində göstərdiyi xidmətlər; ✓ vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
425.	Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur? • 15 gün • 20 gün • 3 gün • 10 gün ✓ 5 gün
426.	Əlavə dəyər vergisi nədir? • vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi • vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği • vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq • vergi tutulan dövriyyədən hesablanan vergi ✓ vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
427.	ƏDV üzrə hesabat dövrü nə sayılır? • rüb • hesabat dövrü müəyyənləşdirilməyib • hesabat ili • təqvim ili ✓ təqvim ayı
428.	Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir? • 7 gün • 2 gün • 10 gün • 15 gün ✓ 30 gün
429.	Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin nağd ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verirmi? • ödənişin formasından asılı olmayaraq əsas vermir • yalnız idxalda ƏDV-nin nağdsız ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir • ödənişin formasından asılı olaraq əsas verir • əsas vermir ✓ əsas verir
430.	Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi? • əsas verir • yalnız qəbzlər əsas verir • qismən əsas verir • yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir ✓ əsas vermir

- 431.** Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?
- 7.0
 - 10.0
 - 20.0
 - 3.0
 - ✓ 5.0
- 432.** Hansı şəxslərin ƏDV hesab-fakturasını vermək hüququ vardır ?
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
 - ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
 - sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
 - ✓ ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- 433.** Vergi ödəyicisi tərəfindən əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilirmi?
- yalnız əyləncə və yemək xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
 - yalnız işçilərin mənzil və digər sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
 - yalnız yemək xərclərinin əvəzləşdirilməsinə yol verilir
 - yol verilir
 - ✓ yol verilmir
- 434.** Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?
- gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
 - təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdim etmə qiymətləri arasındakı fərqə görə
 - ✓ vergi tutulan əməliyyatların ümumi dəyərinə görə
 - hesab-faktura vermədən aparılan əməliyyatların dəyərinə görə
 - yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] dəyərinə görə
- 435.** ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?
- 15 faiz
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - sıfır [0] faiz
 - ✓ 18 faiz
- 436.** Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?
- 18 faiz
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - Malların ixracı vergidən azaddır
 - ✓ Sıfır [0] dərəcə ilə
- 437.** Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, grant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?
- 18 faiz
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - ƏDV-dən azaddır
 - ✓ Sıfır [0] dərəcə ilə
- 438.** Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərdən ƏDV hansı dərəcə ilə tutulur?

- ƏDV-dən azaddır
 - 10 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - 18 faiz
 - ✓ sıfır [0] dərəcə
- 439.** Müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması [əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda] ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?
- 18 faiz dərəcə ilə
 - 20 faiz dərəcə ilə
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - sıfır [0] dərəcə ilə
 - ✓ ƏDV-dən azaddır
- 440.** Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?
- sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur
 - 15 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - ƏDV-dən azaddır
 - ✓ 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
- 441.** Pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?
- əməliyyatın 50 faizi vergiyə cəlb olunur
 - əməliyyatın tam məbləği vergiyə cəlb olunur
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - sıfır [0] dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur
 - ✓ əlavə dəyər vergisindən azaddır
- 442.** İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?
- 18 faiz
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - Sıfır [0] dərəcə
 - ✓ ƏDV-dən azaddır
- 443.** ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxsın apardığı əməliyyatlar hansı halda ƏDV üzrə vergitutma obyektı sayılır?
- həmin şəxs malları ƏDV cəlb edilən əməliyyatlar nəticəsində əldə etdikdə
 - həmin şəxs malları ƏDV azad olunan əməliyyatlar nəticəsində əldə etdikdə
 - heç bir halda vergitutma obyektı yaranmır
 - həmin şəxs heç vaxt ƏDV hesablamır
 - ✓ həmin şəxsın təqdim etdiyi mallara ƏDV tətbiq etməklə apardığı əməliyyatları
- 444.** Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsın həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmə?
- ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
 - sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
 - vergi orqanı tərəfindən müəyyən edilir
 - vergi tutulan əməliyyat kimi baxılır
 - ✓ vergi tutulan əməliyyat kimi baxılmır
- 445.** Vergi ödəyicisinin qeydiyyatı ləğv edilsə, onun sahibliyində qalan mallar nə vaxt vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir?

- qeydiyyatın ləğv edildiyi rübdən sonra gələn ayın 1-dən
- vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mal kimi sayılmır
- qeydiyyatın ləğv edildiyi ayın son günündən
- qeydiyyatın ləğv edildiyi aydan sonrakı ayın 1-dən
- ✓ qeydiyyatın ləğv edildiyi vaxtdan

446. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilmirmi?

- əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
- əlavə dəyər vergisinə cəlb edilmir
- qismən cəlb edilir
- əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
- ✓ əlavə dəyər vergisinə cəlb edilir

447. Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir?

- 3 iş günü
- ✓ 1 iş günü
- 5 gün
- 10 iş günü
- 2 iş günü

448. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
- vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın son gününədək
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
- ✓ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün

449. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində hansı məbləğdən çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- 52500 manatdan
- 50000 manatdan
- 45000 manatdan
- 49500 manatdan
- ✓ 100000 manatdan

450. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- 2 il
- il yarım
- 4 il
- 3 il
- ✓ 1 il

451. Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar dayandırıldıqda əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- ərizənin verildiyi andan sonrakı hesabat dövrünün birinci günündə
- əməliyyatın dayandırıldığı andan sonrakı hesabat dövrünün birinci günündə
- vergi orqanının müəyyən etdiyi vaxtdan
- ərizədə göstərilən tarixdən
- ✓ əməliyyatın tam dayandırıldığı gündən

452. Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?

- qeydiyyat bildirisi
 - rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
 - şəxsi hesab vərəqəsindən çıxarış
 - qeydiyyatla alınmadan imtina barədə bildiriş
- ✓ ƏDV ödəyicilərinin reyestrindən çıxarış

453. Hansı halda ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilir?

- heç bir halda
 - verilmiş qeydiyyat bildirisi itdikdə
 - vergi ödəyicisinə yeni bildiriş verildikdə
 - ƏDV ödəyicisi vergi borcunu ödəmədikdə
- ✓ ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə

454. Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyatla alır və ona müvafiq qeydiyyat bildirisi göndərir?

- qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
 - ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
 - vergi orqanında qeydiyyatda olmayan
 - qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
- ✓ ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən

455. ƏDV-nin ödəyicilərinin reyestri hansı orqan tərəfindən aparılır?

- maliyyə orqanı
 - heç bir orqan tərəfindən aparılmır
 - Dövlət Statistika Komitəsin
 - dövlət gömrük orqanı
- ✓ dövlət vergi orqanı

456. ƏDV ödəyicisinin qeydiyyat bildirisi itirildikdə və ya yararsız hala düşdükdə ona hansı sənəd verilir?

- heç bir sənəd verilmir
 - vergi ödəyicisi məsuliyyətə cəlb olunur
 - vergi ödəyicisinin müraciəti əsasında ona yeni bildiriş verilir
 - vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin dublikatı verilir
- ✓ vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir

457. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?

- Nazirlər Kabinetinin
 - Dövlət Gömrük Komitəsinin
 - Dövlət Statistika Komitəsinin
 - Maliyyə Nazirliyinin
- ✓ Vergilər Nazirliyinin

458. Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyatla dair ərizə verməlidir?

- 22500 manatdan
 - 45000 manatdan
 - 150000 manatdan
 - 90000 manatdan
- ✓ 200000 manatdan

459. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən şəxs hansı vaxtdan etibarən vergi ödəyicisi olur?

- vergi orqanının müəyyən etdiyi vaxtdan
 - qeydiyyatın qüvvəyə mindiyi vaxtdan sonrakı hesabat dövrünün başlanğıcından
 - vergi ödəyicisinin müəyyən etdiyi vaxtdan
 - qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən
 - ✓ qeydiyyatın qüvvəyə mindiyi andan
- 460.** İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir?
- istehsalçının özü tərəfindən
 - istənilən vergi işçisi tərəfindən
 - müəssisənin rəhbəri tərəfindən
 - yalnız nəzarət postlarının işçiləri tərəfindən
 - ✓ nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
- 461.** Nəzarət postlarının işçiləri aşağıda sadalanan hansı qaydalara riayət olunmasına nəzarət edirlər? 1. aksiz markalarının qalıqlarının inventarizasiya edilməsi; 2. istehsalın həcmi üzrə nəzarət ölçü cihazlarının plomblanması; 3. hazır məhsul satışının təmin edilməsi; 4. istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması; 5. xammal və material alışıının təşkil edilməsi.
- 1, 2, 5
 - 1, 4, 5
 - 1, 3, 5
 - 2, 3, 4
 - ✓ 1, 2, 4
- 462.** Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?
- 20 gün
 - 40 gün
 - 45 gün
 - ✓ 30 gün
 - 60 gün
- 463.** Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?
- həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
 - həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
 - həmin əməliyyatlar aparıldıqdan sonra 10 gün müddətində
 - həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
 - ✓ həmin əməliyyatların aparıldığı vaxt
- 464.** Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - ✓ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- 465.** Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir?
- Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
 - ✓ Mühərrikinin həcmnin hər kub santimetrinə görə 3 manat

- 466.** Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 4000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?
- 300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
 - 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat
 - 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
 - 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 3 manat
 - ✓ 1900 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 4 manat
- 467.** Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 3000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?
- 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
 - 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2,5 manat
 - mühərrikinin həcmnin hər kub santimetri üçün hər kub santimetrinə görə 1 manat
 - 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
 - ✓ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat
- 468.** Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və bütün məmulatları üçün aksizlər üzrə vergi tutulan əməliyyatın məbləği dedikdə nə başa düşülür?
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV çıxılmaqla] aşağı olmayan məbləğ
 - müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
 - müştəridən alınan və ya alınmalı olan haqqın pərakəndə qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
 - müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV çıxılmadan] aşağı olmayan məbləğ
 - ✓ müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- 469.** Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir?
- Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
 - İstehsalın olduğu ərazidən kənarda yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
 - aksizli malların satış məntəqələri
 - İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
 - ✓ İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- 470.** Plombların vurulması və çıxarılması hansı sənədlə rəsmiləşdirilir?
- qərarla
 - xüsusi bir sənəd tərtib edilmir
 - sərəncamla
 - protokolla
 - ✓ aktla
- 471.** Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - ✓ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- 472.** Aksizli malları alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs malları alarkən ödənilmiş aksiz məbləğini hansı qaydada əvəzləşdirir?
- ödənilmiş məbləğin 50 faizi əvəzləşdirilir
 - ödənilmiş məbləğin malın maya dəyərində aid edilməyən hissəsi əvəzləşdirilir
 - ödənilmiş məbləğin 30 faizi əvəzləşdirilir
 - ödənilmiş məbləğ əvəzləşdirilmir
 - ✓ ödənilmiş məbləğ tam həcmdə əvəzləşdirilir

- 473.** Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar [təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə] aksizə necə cəlb edilir?
- sıfır [0] dərəcə ilə
 - gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada
 - 20 faiz dərəcəsi ilə
 - ümumi qaydada
 - ✓ vergidən azaddır
- 474.** Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?
- 10 litr
 - 5 litr
 - 1 litr
 - 7 litr
 - ✓ 3 litr
- 475.** Fiziki şəxs fərdi istehlakı üçün neçə ədəd siqareti aksiz vergisi ödəmədən idxal edə bilər?
- 8000.0
 - 5000.0
 - ✓ 600.0
 - heç nə qədər
 - 1000.0
- 476.** Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?
- gömrük orqanının müəyyən etdiyi dərəcə ilə
 - qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində
 - 20 faiz dərəcəsi ilə
 - vergidən azaddır
 - ✓ sıfır [0] dərəcə ilə
- 477.** Azərbaycan Respublikasında konyak və konyak materiallarına aşağıdakılardan hansı aksiz dərəcəsi tətbiq olunur?
- hər dekalitrinə 0,08 manat
 - hər litrinə şərti maliyyə vahidinin 2 misli
 - hər litrinə 0,2 manat
 - hər litrinə 0,5 manat
 - ✓ hər litrinə 6,0 manat
- 478.** Azərbaycan Respublikasında içməli spirtə tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?
- hər litrinə şərti maliyyə vahidinin 7 misli
 - hər litrinə 0,5 manat
 - hər litrinə 0,8 manat
 - hər litrinə şərti maliyyə vahidinin 8 misli
 - ✓ hər litrinə 2,0 manat
- 479.** Azərbaycan Respublikasına idxal edilən aksizli mallara [minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla] aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?
- İqtisadi İnkişaf Nazirliyi
 - Maliyyə Nazirliyi
 - Dövlət Gömrük Komitəsi
 - Vergilər Nazirliyi
 - ✓ Nazirlər Kabineti
- 480.** Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- Maliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Vergilər Nazirliyi
- ✓ Nazirlər Kabineti

481. Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- 30 gün
- 10 gün
- 20 gün
- 15 gün
- ✓ 45 gün

482. İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay
- ödənilən aksizlər əvəzləşdirilmir
- İdxalı təsdiq edən müvafiq sənədlər gömrük orqanına verildiyi zaman
- İdxalın baş verdiyi aydan əvvəlki ay
- ✓ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman

483. Aksizlər hansı büdcəyə ödənilir?

- həm yerli, həm də dövlət büdcəsinə
- yerli büdcələrə
- gömrük orqanlarının büdcədən kənar fonduna
- büdcədən kənar dövlət fondlarına
- ✓ dövlət büdcəsinə

484. Aksizli mallar idxal edildikdə aksiz gömrük orqanları tərəfindən hansı qaydada tutulur?

- gömrük rəsmiləşdirilməsinə görə haqq tutulduğu qaydada
- ƏDV tutulduğu qaydada
- istənilən qaydada
- gömrük anbarlarından istifadəyə görə haqqın tutulması qaydasında
- ✓ gömrük rüsumlarının tutulduğu qaydada

485. Aksizli mallar idxal edildikdə aksiz hansı orqan tərəfindən tutulur?

- maliyyə orqanları
- vergi orqanları
- statistika orqanları
- xəzinədarlıq orqanları
- ✓ gömrük orqanları

486. Aksiz vergisi üçün hesabat dövrü aşağıdakılardan hansıdır?

- il
- dekada
- həftə
- ✓ ay
- rüb

487. Azərbaycan Respublikasında istehsal edilən neft məhsullarına, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq edilən aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
- Yerli icra hakimiyyəti orqanları

- Maliyyə Nazirliyi
- ✓ Nazirlər Kabineti
- Gömrük Komitəsi

488. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- Dövlət Gömrük Komitəsi
- Maliyyə Nazirliyi
- ✓ Nazirlər Kabineti
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi

489. Azərbaycan Respublikasında istehsal olunan pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,07 manat
- hər litrinə 0,04 manat
- hər litrinə 0,08 manat
- hər litrinə 0,05 manat
- ✓ hər litrinə 0,2 manat

490. Azərbaycan Respublikasında istehsal olunan şərablara və şərab materiallarına tətbiq olunan aksiz vergisinin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,8 manat
- hər litrinə 0,5 manat
- hər litrinə 0,2 manat
- hər litrinə 0,4 manat
- ✓ hər litrinə 0,1 manat

491. Azərbaycan Respublikasında istehsal olunan şampan şərabına tətbiq olunan aksizin dərəcəsi aşağıdakılardan hansıdır?

- hər dekalitrinə 0,5 manat
- hər litrinə şərti maliyyə vahidinin 2 misli
- hər litrinə 0,2 manat
- hər dekalitrinə 1,0 manat
- ✓ hər litrinə 2,5 manat

492. İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- malların təqdim edildiyi vaxt
- malların alıcıya verildiyi vaxt
- malların istehsalına başlanıldığı vaxt
- malların istehsalının başa çatdığı vaxt
- ✓ malların istehsal binasının həddlərindən kənara buraxıldığı vaxt

493. İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- həmin vasitələrin satış qiyməti
- onların topdansa satış bazar qiyməti
- idxal olunan malların miqdarı
- ✓ onların mühərrikinin həcmi
- həmin vasitələrin gömrük dəyəri

494. İdxal malları üçün aksiz tutulan əməliyyatın məbləği hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- Vergi Məcəlləsi
- Dövlət rüsumu haqqında Qanun
- Cinayət Məcəlləsi
- ✓ Gömrük Məcəlləsi

- İnzibati Xətalər Məcəlləsi

495. İdxal malları üçün aksizin vergitutma obyektı aşağıdakılardan hansıdır?

- İdxal mallarının gömrük dəyəri
- ✓ Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olması
- Vergi Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- İdxal mallarının topdansatış bazar dəyəri

496. Aşağıdakı əməliyyatlardan hansı aksiz vergisinin məqsədləri üçün vergitutma obyektidir?

- aksizli malların pərakəndə satışı
- malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı
- tranzitlə daşınan malların təkrar ixracı
- ✓ Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması
- tranzitlə daşınan malların ixracı

497. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda aksizin ödəyicisi kimdir?

- malların mülkiyyətçisi
- sifarişçi
- sifarişçi ilə istehsalçı arasında razılaşma ilə müəyyən edilən
- malların son istehlakçıları
- ✓ malların istehsalçısı [podratçı]

498. Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- aksizli malları idxal edən şəxs
- aksizli malları istehsal edən müəssisələr
- aksizli malları ixrac edən şəxs
- aksizli malları istehsal edən fiziki şəxs
- ✓ aksizli malların satışı ilə məşğul olan şəxs

499. Hansı mallar istisna olunmaqla Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan aksiz tutulur?

- aksizə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- ƏDV-nə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- vergi ödəyicisinin müəyyənləşdirdiyi mallar
- ✓ vergidən azad edilən mallar
- ƏDV-nə cəlb edilən mallar

500. Aksiz nədir?

- Aksizli malların xərclərinə daxil edilən vergidir
- Aksizli malların maya dəyərinə daxil edilən vergidir
- ✓ Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
- Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir